

TEST: 2412#01#Y15#01-500

Test	2412#01#Y15#01-500
Fənn	2412 - İdarəetmə qərarları
Təsviri	[Təsviri]
Müəllif	Sevda R.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	42
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Qərar qəbulu nə deməkdir? (Çəki: 1)

- ☐ informasiya doğruluğuna nəzarət;
- ☒ mövcud aqteriotivlərdən birinin seçimi;
- ☐ hakimiyyətin optimal balansının yaradılması;
- ☐ münafişələrin erkən mərhələsində komporismə nail olmaq;
- ☐ keyfiyyət və məhsuldarlığa nail olmaq

Sual: Təşkilati qərarlara görə məsuliyyət hansı səviyyələrdə daha çox təzahür edir? (Çəki: 1)

- ☐ təşkilat səviyyəsində;
- ☐ tələbatlar ierarxiyası səviyyəsində
- ☒ dövlət idarəetməsinin ali səviyyəsində
- ☐ layihələndirmənin əsas mərhələlərində
- ☐ əmək səmərəliliyinin yüksəldilməsi prosesində

Sual: Təşkilati qərarlara görə məsuliyyət daha çox yüküdür. (Çəki: 1)

- ☐ fiziki
 - ☐ əqli
 - ☐ psixi
 - ☐ əxlaqi
 - ☒ mənəvi
-

Sual: "Qərar qəbulu – istənilən təşkilatın menecmentinin ayrılmaz hissəsidir" ifadəsi kimə aiddir? (Çəki: 1)

- ☒ F.Xarrison
 - ☐ R.Merton
 - ☐ A.Fayol
 - ☐ M.Beter
 - ☐ Porter – Louler
-

Sual: Minsberq kateqoriyasındakı menecerin roluna aid deyil: (Çəki: 1)

- ☐ sahibkar
 - ☐ işdə dayanmaların olmaması üçün məsuliyyət daşıyan şəxs
 - ☐ resursların bölüşdürücüsü
 - ☒ motivasiya problemlərinin tədqiqatçısı
 - ☐ daşınmaların iştirakçısı
-

Sual: Menecer qərarlarının variasiyalı xarakteri nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ idarəçilik əməyinin xarakteri ilə
 - ☐ idarəetmə elminin xarakteristikası ilə
 - ☒ menecer işinin xarakterinin idarəetmə səviyyəsindən asılı olması ilə
 - ☐ menecerlərin özgə mülkiyyətini idarəetməsi səbəbi ilə
 - ☐ qərar qəbulu prosesinin geniş miqyaslı xarakteri ilə
-

Sual: Təşkilati qərarlar qəbulunda hansı alternativlərə üstünlük verilir? (Çəki: 1)

- ☒ menecerin təşkilatların vəziyyətinə uyğun öhdəliklərin yerinə yetirilməsinə təminat verən
 - ☐ hakimiyyət səlahiyyətlərinin optimal qarşılıqlı münasibətlərini təmin edən
 - ☐ konqlomerat strukturların yaradılmasına şərait yaradan
 - ☐ formal informasiya sistemine tələbatı ödəyən
 - ☐ insanın yaradıcı inkişafına şərait yaradan
-

Sual: İstənilən təşkilati qərarın məqsədi aşağıdakıdan ibarətdir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
 - ☐ məhsul keyfiyyətinin yüksəldilməsi
 - ☐ idarəetmə heyətinin əsas məsrəf amillərindən biri kimi nəzərə alınması
 - ☒ biznes məqsədlərinə çatmanın stimullaşdırılması
 - ☐ yeni bazar segmentlərinin əldə edilməsi üçün rəqabət qabiliyyətliliyinin təmin edilməsi
-

Sual: Ən səmərəli təşkilati qərar hansı qərar hesab edilir? (Çəki: 1)

- ☐ təşkilati strukturun adaptivliyini təmin edən qərar
- ☐ xarici mühit dəyişikliklərinə uyğun daxili sistemin yeniləşməsinə şərait yaradan qərar
- ☒ faktiki realizasiyadan sonra təşkilatın əsas məqsədinə çatmasına daha çox töhvə verən qərar
- ☐ biznesin sosial konsepsiyasının istiqamətlərini əks etdirən qərar
- ☐ səlahiyyətlərin ötürülməsindəki əngəlləri insan psixikasının təhlili yolu ilə aradan götürən qərar

Sual: Təşkilati qərarların növləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ obyektiv və subyektiv
- ☐ obyektiv və subyektiv
- ☒ proqramlaşdırıla bilən və proqramlaşdırıla bilməyən
- ☐ potensial və kinetik
- ☐ çevik və ləng

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Qərar qəbulu ilə əlaqədar Q.Saymon hansı termini kompyuter texnologiyaları sferasından götürmüşdür? (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış sistem
- ☒ proqramlaşdırılan qərar
- ☐ proqramlaşdırıla bilməyən qərar
- ☐ oyunlar nəzəriyyəsi
- ☐ tədiyə matrisası metodu

Sual: Proqramlaşdırılan qərarın əsas xüsusiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ diversifikasiya strategiyasının işlənilib hazırlanmasını təmin edir
- ☐ layihələşdirmə mərhələlərinin səmərəliliyini təmin edir
- ☐ informasiyanın qiymətləndirilməsi üçün optimal nəzarət sisteminin yaradılmasını təmin edir
- ☐ davranış amillərinin nəzərə alınması və münaqişələrin həllinə şərait yaradır
- ☒ mərhələlərin müəyyən ardıcılığından keçmək nəticəsində qəbul edilir

Sual: Hansı halda qərarlar proqramlaşdırıla bilmir? (Çəki: 1)

- ☐ xarici mühitin qeyri-müəyyənliyi minimaldır
- ☐ dəqiq prosedurlardan istifadə etmək mümkündür
- ☐ təşkilat strukturu sabitdir
- ☒ xarici mühit qeyri-müəyyənliyi maksimumdur
- ☐ alınan informasiyalar şəffafdır

Sual: Proqramlaşdırılan qərarların neqativ nəticəsinə aiddir: (Çəki: 1)

- ☒ qeyri-adeptivliyi
- ☐ vaxta qənaət
- ☐ səhvlərin ehtimalının azalması
- ☐ səmərəliliyin yüksəldilməsi
- ☐ prosedurların standartlılığı

Sual: Aşağıdakı qərarlardan hansıları qeyri-proqramlaşdırılan qərarlar tipinə aid deyil? (Çəki: 1)

- ☐ işçilərin motivasiyasının yüksəldilməsi qərarı
- ☐ idarəetmə bölmələri strukturunun təkmilləşdirilməsi qərarı

- ☒ müəyyən ardıcıl mərhələli və standart prosedurlara malik qərarlar
- ☐ məhsul keyfiyyətinin yüksəldilməsi qərarı
- ☐ situasiyaya görə təşkilat məqsədlərinə uyğun qərarlar

Sual: İntuitiv qərar qəbulu nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ özünüdərkətmə ilə
- ☒ "altıncı" hissi ilə
- ☐ ağıl ilə
- ☐ şüur ilə
- ☐ "yeddiinci" hissi ilə

Sual: "Əgər informasiya həcmnin çoxalması orta həllə menecerlərinə qərar qəbul etməyə kömək edirsə, ali səviyyə rəhbərləri həlli milə olduğu kimi yenə də intuisiyaya arxalanmağa məcbur olurlar" ifadəsi kimə aiddir? (Çəki: 1)

- ☒ P.Şoderberk
- ☐ H.Minsberq
- ☐ S.Ueyz
- ☐ A. Maslou
- ☐ T.Mitçel

Sual: Müləhizələrə əsaslanan qərarların əsas xarakterik xüsusiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ cari şəraiti əks etdirir
- ☐ əmək ödənilməsinin yeni sisteminin tətbiqinə şərait yaradır
- ☐ optimal idarəetmə strukturunun yaradılmasına səbəb olur
- ☒ bilik və təcrübəyə əsaslanır
- ☐ insan resurslarının intellektual qabiliyyətini inkişaf etdirir

Sual: Müləhizələrə əsaslanan qərarların əsas faydası nə zaman təzahür edir? (Çəki: 1)

- ☐ xarici mühit qeyri-müəyyən olduğu zaman
- ☒ situasiyalar təkrarlanan zaman
- ☐ yeniliklərin tətbiqi zamanı
- ☐ proseslərin ardıcılığı zamanı
- ☐ münaqişələrin həlli zamanı

Sual: Proqramlaşdırılan qərarların qəbuluna hansı situasiya səbəb olur? (Çəki: 1)

- ☐ situasiyaların dəyişkənliyi
- ☒ situasiyaların oxşarlığı
- ☐ qeyri-müəyyən situasiya
- ☐ situasiyalı yanaşma
- ☐ gözlənilməz situasiya

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Hansı hallarda mülahizələrə əsaslanan qərarlar səmərəli hesab olunur? (Çəki: 1)

- ☐ məhsulların yeni çeşidlərinin bazara çıxışı zamanı
 - ☐ yeni texnologiyanın işlənilib hazırlanması zamanı
 - ☐ əməyin ödənilməsinin yeni sisteminin tətbiqi zamanı
 - ☐ təşkilat üçün yeni olan istənilən situasiyalar zamanı
 - ☒ situasiyaların təkrarlandığı zaman
-

Sual: Rasional qərarların əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ subyektiv analitik proses
 - ☐ obyektiv induksiya prosesi
 - ☐ obyektiv deduksiya prosesi
 - ☒ obyektiv analitik proses
 - ☐ obyektiv sintez prosesi
-

Sual: Problemlərin rasional həlli mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ problemin diaqnostikası
 - ☐ meyarların identifikasiyası
 - ☐ alternativlərin qiymətləndirilməsi
 - ☒ keçmiş təcrübədən istifadə
 - ☐ alternativlərin seçimi
-

Sual: "Problemin həlli normal, standart vəziyyəti yalnız bərpa edir, lakin nəticələri imkanlardan istifadə edərək əldə etmək zəruridir" fikri kimə aiddir? (Çəki: 1)

- ☐ A.Fayol
 - ☐ F.Teylor
 - ☐ A.Maslou
 - ☒ P.Druker
 - ☐ E.Meyo
-

Sual: Problem diaqnostikasında çətinliklərin simptomuna aid deyil: (Çəki: 1)

- ☐ aşağı mənfəət
 - ☒ səlahiyyətlərin ötürülməsi
 - ☐ yüksək xərclər
 - ☐ çoxsaylı münaqişələr
 - ☐ kadr axıcılığı
-

Sual: Qərar qəbulu üçün zəruri olan informasiyanın toplanmasının formal üsuluna aid deyil: (Çəki: 1)

- ☒ şəxsi müşahidə vasitəsilə
 - ☐ bazarın təhlil vasitəsilə
 - ☐ maliyyə hesabatlarının təhlili vasitəsilə
 - ☐ mütəxəssislərin cəlb edilməsi vasitəsilə
 - ☐ işçilərin rəyinin öyrənilməsi vasitəsilə
-

Sual: R.Akkofun fikrincə menecerlər çox vaxt nəyin qurbanı olurlar? (Çəki: 1)

- ☐ kadr axıcılığının
- ☒ lazımsız informasiya çoxluğunun

- ☐ mənfəətin azalmasının
 - ☐ keyfiyyətin aşağı düşməsinin
 - ☐ əmək məhsuldarlığının aşağı düşməsinin
-

Sual: İstənilən rəhbərin fəaliyyəti nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ planlaşdırma ilə
 - ☐ təşkilətmə ilə
 - ☒ idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə
 - ☐ koordinasiya ilə
 - ☐ proseslərə nəzarət ilə
-

Sual: Rəhbərin fəaliyyətinin realizasiya formalarına aid deyil: (Çəki: 1)

- ☐ sərəncam
 - ☐ işgüzar söhbət
 - ☐ təlimat
 - ☐ əmr
 - ☒ mənfəət
-

Sual: Qərarları işləyib hazırlayan mütəxəssislərə aid deyil: (Çəki: 1)

- ☐ layihəçilər
 - ☐ konstruktorlar
 - ☐ menecerlər
 - ☒ fəhlələr
 - ☐ modelyerlər
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Qərarları qiymətləndirən işçilər necə adlanır? (Çəki: 1)

- ☒ ekspertlər
 - ☐ metodistlər
 - ☐ pedaqoqlar
 - ☐ təlimatçılar
 - ☐ konstruktorlar
-

Sual: Qərarların işlənilib hazırlanmasında əsas rol kimə aiddir? (Çəki: 1)

- ☐ konstruktorlar
 - ☐ layihəçilər
 - ☐ təlimatçılar
 - ☒ məsləhətçilər
 - ☐ metodistlər
-

Sual: Qərarların subyektlərinə aid deyil: (Çəki: 1)

- ☒ texnologiya
 - ☐ rəhbər
 - ☐ mütəxəssis
 - ☐ konkret insan
 - ☐ şöbə
-

Sual: Qərar subyektlərinin əsas vəzifəsi: (Çəki: 1)

- ☐ planlaşdırma
 - ☒ təşəbbüsçü olmaq
 - ☐ təşkilətmə
 - ☐ koordinasiya
 - ☐ nəzarət
-

Sual: Qərar obyektinin əsas vəzifəsi: (Çəki: 1)

- ☒ icra etmək
 - ☐ stimullaşdırmaq
 - ☐ sərəncam vermək
 - ☐ münaqişələri həll etmək
 - ☐ sorğu keçirmək
-

Sual: Qərarın predmetinə aid deyil: (Çəki: 1)

- ☐ konkret mövzu
 - ☐ proses
 - ☐ informasiya
 - ☒ risk
 - ☐ stimullaşdırma
-

Sual: İdarəetmə qərarı nədir? (Çəki: 1)

- ☐ kollektiv fiziki əməyin nəticəsi
 - ☒ kollektiv yaradıcı əməyin nəticəsi
 - ☐ kollektiv əqli əməyin nəticəsi
 - ☐ kollektiv özünütəsdiqin nəticəsi
 - ☐ idrak prosesinin nəticəsi
-

Sual: İdarəetmə qərarının xarakterinə aiddir: (Çəki: 1)

- ☐ sosial fərdi xarakter
 - ☐ sosial kollektiv xarakter
 - ☒ sosial ictimai xarakter
 - ☐ ictimai-iqtisadi xarakter
 - ☐ sosial-psixoloji xarakter
-

Sual: İdarəetmə qərarının strukturuna aid deyil: (Çəki: 1)

- ☐ forma
 - ☐ ad
 - ☐ informasiya hissəsi
 - ☐ cavabdeh şəxsin atributları
 - ☒ etika
-

Sual: Düzgün qərar qəbulu üçün sosial-psixoloji uyğunluğun əsas tərkib hissəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ idrak prosesi
- ☐ şüur
- ☒ tələbatlar
- ☐ əmr
- ☐ sərəncam

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İnsan üçün bioloji tələbatlar tipinə aid deyil: (Çəki: 1)

- ☒ sabillik
- ☐ qida
- ☐ istirahət
- ☐ sağlamlıq
- ☐ fizioloji

Sual: Cəmiyyət üçün bioloji tələbatlar tipinə aiddir: (Çəki: 1)

- ☐ təşkilətmə
- ☒ iş yerində uyğun həyat təminatı şəraitinin yaradılması
- ☐ əlavə məhsul istehsalı
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
- ☐ məhsul keyfiyyətinə nəzarət

Sual: İnsan üçün texniki tələbatlar tipinə aid deyil: (Çəki: 1)

- ☐ fəaliyyətin təşkili
- ☐ təhlükəsizlik
- ☒ fizioloji
- ☐ sabillik
- ☐ informasiya

Sual: Cəmiyyət üçün texniki tələbatlar tipinə aid deyil: (Çəki: 1)

- ☐ əmək
- ☐ əlavə məhsul
- ☐ təşkilətmə
- ☒ ünsiyyət
- ☐ təhlükəsizlik

Sual: İnsanın sosial tələbatlarına aid deyil: (Çəki: 1)

- ☒ qayda
- ☐ özünüifadə
- ☐ bilik

- ☐ ünsiyyət
 - ☐ yaradıcı əmək
-

Sual: Cəmiyyətin sosial tələbatına aiddir: (Çəki: 1)

- ☐ təhlükəsizlik
 - ☐ qayda
 - ☒ idarəetmə
 - ☐ fizioloji
 - ☐ əmək
-

Sual: İnsan mənafeələrinin istiqamətinə aid deyil: (Çəki: 1)

- ☐ texniki
 - ☐ bioloji
 - ☐ sosial
 - ☐ estetik
 - ☒ pul
-

Sual: Qərar qəbul edən şəxs necə adlanır? (Çəki: 1)

- ☐ menecer
 - ☒ rəhbər
 - ☐ metodist
 - ☐ təlimatçı
 - ☐ sosial varlıq
-

Sual: İdarəetmə qərarları hansı sistemdə qəbul edilir? (Çəki: 1)

- ☐ texniki
 - ☐ bioloji
 - ☒ sosial
 - ☐ differensial
 - ☐ mürəkkəb
-

Sual: İstehsal prosesi modelinin tərkibinə aid deyil: (Çəki: 1)

- ☐ məqsəd
 - ☐ konkret fəaliyyət forması
 - ☐ mövcud resurslar
 - ☐ ehtimal olunan çətinliklər
 - ☒ təfəkkür normativləri
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təfəkkürün qloballaşmasına aid deyil: (Çəki: 1)

- ☒ differensiasiya
 - ☐ peşə-ixtisasın artırılması
 - ☐ ünsiyyətə girmə bacarığı
 - ☐ mədəni inkişaf
 - ☐ işgüzar informasiyadan istifadə
-

Sual: İdarəetmə qərarının istiqaməti deyil: (Çəki: 1)

- ☐ strateji planlaşdırma
 - ☐ idarəetmə fəaliyyətinin idarə edilməsi
 - ☐ insan resurslarının idarə edilməsi
 - ☒ əmək bölgüsü
 - ☐ kommunikasiyaların idarə edilməsi
-

Sual: İdarəetmə qərarı bir proses kimi nə ilə xarakterizə edilir? (Çəki: 1)

- ☒ axtarış, qruplaşdırma, təsdiq və realizasiya
 - ☐ differensiasiya, integrasiya
 - ☐ tədbirlər planı, məsələ qoyulduğu, sərəncam
 - ☐ induksiya, deduksiya
 - ☐ analiz, sintez
-

Sual: İdarəetmə qərarı bir təzahür forması kimi nə ilə xarakterizə edilir? (Çəki: 1)

- ☐ differensiasiya, integrasiya
 - ☒ tədbirlər planı, məsələ qoyulduğu, sərəncam
 - ☐ axtarış, qruplaşdırma, təsdiq və realizasiya
 - ☐ induksiya, deduksiya
 - ☐ analiz, sintez
-

Sual: İdarəetmə qərarının iqtisadi mahiyyəti ilə əlaqədar deyil: (Çəki: 1)

- ☐ hər bir idarəetmə qərarının işlənilib hazırlanması və realizasiyası üçün xərc tələb edilir
 - ☐ hər bir idarəetmə qərarı real dəyərə malikdir
 - ☒ hər bir idarəetmə qərarı əlverişli sosial-psixoloji iqlimin təmin olunmasını nəzərə almalıdır
 - ☐ səmərəli idarəetmə qərarının realizasiyası şirkətə birbaşa və ya dolaylı gəlir gətirir
 - ☐ səhv idarəetmə qərarı şirkəti zərərə salır
-

Sual: İdarəetmə qərarının təşkilati mahiyyəti ilə əlaqədar deyil: (Çəki: 1)

- ☐ yüksək iş qabiliyyətli kollektivin formalaşdırılması
 - ☒ hər bir idarəetmə qərarının dəyəri mövcuddur
 - ☐ işçilərin öhdəliklərinin müəyyənləşdirilməsi
 - ☐ zəruri resursların ayrılması
 - ☐ fəaliyyətin koordinasiyası
-

Sual: İdarəetmə qərarının sosial mahiyyətidir: (Çəki: 1)

- ☒ idarəetmə qərarının məqsədi
 - ☐ idarəetmə qərarının dəyəri
 - ☐ nəzarət sisteminin təşkili
 - ☐ qanunvericilik aktlarına riayət
 - ☐ işçilərin zəruri texnika ilə təminatı
-

Sual: İdarəetmə qərarının sosial mahiyyətinə aid deyil: (Çəki: 1)

- ☐ insan tələbatları
 - ☐ insan mənafeləri
 - ☒ nəzarət
 - ☐ stimullar
 - ☐ motivlər
-

Sual: Rəhbərlərə təşəbbüsdə məhdudiyyətlər qoyan idarəetmə qərarı hansıdır? (Çəki: 1)

- ☐ evristik
 - ☒ korporativ
 - ☐ impulsiv
 - ☐ proqnozlaşdırılan
 - ☐ virtual
-

Sual: İntuisiya, ümumiləşdirmə və keçmiş təcrübəyə əsaslanan qərarlar hansılardır? (Çəki: 1)

- ☒ evristik
 - ☐ kollegial
 - ☐ mövsümi
 - ☐ alternativsiz
 - ☐ aktivləşdirici
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İşgüzar sənədləşdirmədə elektron poçtun tətbiqi ilə əlaqədar olan idarəetmə qərarı necə adlanır? (Çəki: 1)

- ☐ korporativ
 - ☐ alqoritmik
 - ☐ impulsiv
 - ☒ virtual
 - ☐ evristik
-

Sual: İdarəetmə prosesinin mümkün inkişafı haqqında xüsusi tədqiqata əsaslanan qərar hansıdır? (Çəki: 1)

- ☒ proqnozlaşdırılan
 - ☐ eynitipli
 - ☐ kollegial
 - ☐ qrup
 - ☐ fərdi
-

Sual: Şirkət fəaliyyətinin harmoniyasının qorunub saxlanması ilə əlaqədar olan qərar necə adlanır? (Çəki: 1)

- ☐ aktivləşdirici
- ☐ stimullaşdırıcı

- ☐ səfərbəredici
 - ☐ virtual
 - ☒ koordinasiyaedici
-

Sual: Maraqlı tərəflərin mənafeələrinin balansını nəzərə alan qərar necə adlanır? (Çəki: 1)

- ☐ inert
 - ☒ tarazlı
 - ☐ impulsiv
 - ☐ korporativ
 - ☐ evristik
-

Sual: İmpulsiv qərarların səmərəli realizasiyası üçün nə tələb edilir? (Çəki: 1)

- ☐ nəzarət
 - ☐ əmək bölgüsü
 - ☒ rəhbərin yüksək xarizması
 - ☐ keyfiyyətin yüksəldilməsi
 - ☐ səlahiyyətlərin ötürülməsi
-

Sual: Vaxta görə ləngiyən qərarlar necə adlanır? (Çəki: 1)

- ☐ risqli
 - ☒ inert
 - ☐ səfərbəredici
 - ☐ aktivləşdirici
 - ☐ sosial
-

Sual: İnert qərarlara xasdır: (Çəki: 1)

- ☒ heyətin passivliyi
 - ☐ heyətin aktivliyi
 - ☐ stimullaşdırma
 - ☐ kadr axıcılığı
 - ☐ heyət tərkibinin dəyişdirilməsi
-

Sual: Risqli qərar qəbulunda hansı meyar əsas götürülür? (Çəki: 1)

- ☒ minimal itkilərlə müvəffəqiyyət qazanmaq
 - ☐ rentabiliyin yüksəldilməsi
 - ☐ kadr axıcılığının qarşısını almaq
 - ☐ heyətin mükafatlandırılması
 - ☐ ciddi ierarxiya
-

Sual: Risqli qərarlar mümkün itkilərin aşağı salınmasının hansı metodlarını nəzərdə tutur? (Çəki: 1)

- ☐ cəzalandırma
 - ☐ işdən azad etmək
 - ☒ sığortalama
 - ☐ mükafatlandırma
 - ☐ peşə-ixtisas səviyyəsinin yüksəldilməsi
-

Sual: Dövlət və ictimai təşkilatların geniş əhatəsinin qərarı necə adlanır? (Çəki: 1)

- ☐ müqavilə

- ☒ akt
- ☐ bülleten
- ☐ kodeks
- ☐ norma

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ofertada təqdim edilmiş şərtlərə əsasən sövdələşmə bağlanması haqqında təklifin qəbulu haqqındakı qərar necə adlanır? (Çəki: 1)

- ☐ kodeks
- ☐ deklarasiya
- ☒ aksept
- ☐ akt
- ☐ müqavilə

Sual: İctimai əhəmiyyətə malik hadisələr üzrə təbəçilikdə olanların qısa məlumatlandırılması haqqında rəhbərin qərarı necə adlanır? (Çəki: 1)

- ☐ akt
- ☐ müqavilə
- ☐ norma
- ☒ bülleten
- ☐ deklarasiya

Sual: Rəhbərin təntənəli proqram bəyənəti necə adlanır? (Çəki: 1)

- ☒ deklarasiya
- ☐ model
- ☐ norma
- ☐ konsepsiya
- ☐ bildiriş

Sual: Qarşılıqlı hüquq və öhdəliklərin göstərilməsi ilə birgə işlərin həyata keçirilməsi haqqındakı qərar necə adlanır? (Çəki: 1)

- ☐ əmr
- ☐ protokol
- ☐ oferta
- ☒ müqavilə
- ☐ preyskurant

Sual: Ali dövlət hakimiyyətinin qərarı necə adlanır? (Çəki: 1)

- ☐ konsepsiya
- ☒ qanun
- ☐ müqavilə

- ☐ akt
- ☐ əmr

Sual: Ali rəq rəhbərinin rəsmi məlumatı: (Çəki: 1)

- ☒ bəyanat
- ☐ deklarasiya
- ☐ aksept
- ☐ bülleten
- ☐ razılıq

Sual: Hər hansı bir fəaliyyətin yerinə yetirilməsi üsulu və ya hər hansı bir qaydanın bərqərar edilməsi ilə əlaqədar olan qərar necə adlanır? (Çəki: 1)

- ☐ kodeks
- ☒ təlimat
- ☐ model
- ☐ akt
- ☐ müqavilə

Sual: Qanunlar toplusu necə adlanır? (Çəki: 1)

- ☐ norma
- ☐ model
- ☐ bəyanat
- ☒ kodeks
- ☐ konsepsiya

Sual: Rəhbərin hər hansı bir sənəddə əks olunan baxışları sistemi necə adlanır? (Çəki: 1)

- ☐ qayda
- ☒ konsepsiya
- ☐ müqavilə
- ☐ sərəncam
- ☐ protokol

Sual: Real prosesin reaksiyalarını lazımi dəqiqliklə təkrarlayan, müəyyən elementlər və əlaqələr yığımını özündə əks etdirən qərar necə adlanır? (Çəki: 1)

- ☐ akt
- ☐ sərəncam
- ☐ protokol
- ☐ kodeks
- ☒ model

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hər hansı bir sahədəki fəaliyyət qaydası necə adlanır? (Çəki: 1)

- ☒ norma
 - ☐ təlimat
 - ☐ bildiriş
 - ☐ akt
 - ☐ deklarasiya
-

Sual: Təşkilati, texnoloji, iqtisadi, sosial norma göstəriciləri necə adlanır? (Çəki: 1)

- ☐ oferta
 - ☐ norma
 - ☒ normativ
 - ☐ preyskurant
 - ☐ protokol
-

Sual: Hər hansı bir şəxsə müvafiq şərtlərə uyğun sövdələşmə bağlamaq üzrə təklif haqqında qərar necə adlanır? (Çəki: 1)

- ☐ press – realiz
 - ☒ oferta
 - ☐ sərəncam
 - ☐ plan
 - ☐ saziş
-

Sual: Fəaliyyətin məqsədi, konkret vəzifələri və onların realizasiya formaları və metodlarını əks etdirən qərar necə adlanır? (Çəki: 1)

- ☐ protokol
 - ☐ akt
 - ☐ təlimat
 - ☒ plan
 - ☐ kodeks
-

Sual: Hər hansı bir fəaliyyəti rəqlamentləşdirən qanunlar, qaydalar və təlimatlar yığımı necə adlanır? (Çəki: 1)

- ☐ qayda
 - ☐ bəyanat
 - ☐ protokol
 - ☐ plan
 - ☒ əsasnamə
-

Sual: Düzgün fəaliyyət üçün obyektlərin məqsədəuyğun yerləşdirilməsi haqqında sənəd necə adlanır? (Çəki: 1)

- ☐ təlimat
 - ☐ bəyanat
 - ☐ konsepsiya
 - ☒ qayda
 - ☐ əsasnamə
-

Sual: Dövlət hakimiyyəti orqanı tərəfindən buraxılan hüquqi akt necə adlanır? (Çəki: 1)

- ☒ qətnamə
 - ☐ əsasnamə
 - ☐ təlimat
 - ☐ oferta
 - ☐ preyskurant
-

Sual: Hakimiyyətə malik olan rəhbərin təşkilatdakı qərarı necə adlanır? (Çəki: 1)

- ☐ konsepsiya
 - ☒ əmr
 - ☐ xahiş
 - ☐ protokol
 - ☐ akt
-

Sual: Hər hansı bir hadisənin əks olunması haqqındakı qərar necə adlanır? (Çəki: 1)

- ☐ plan
 - ☐ akt
 - ☐ siyahı
 - ☒ protokol
 - ☐ sərəncam
-

Sual: Adminstrativ funksiyalara malik olmayan rəhbərin qərarı necə adlanır? (Çəki: 1)

- ☐ akt
 - ☒ sərəncam
 - ☐ protokol
 - ☐ saziş
 - ☐ müqavilə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hər hansı bir fəaliyyət üçün ümumi pozitiv infrastrukturu formalaşdıran qərar necə adlanır? (Çəki: 1)

- ☐ bəyanat
 - ☒ razılıq
 - ☐ protokol
 - ☐ sənəd
 - ☐ oferta
-

Sual: Dövlət başçısının parlament tərəfindən təsdiq edilmiş qərarı necə adlanır? (Çəki: 1)

- ☐ akt
- ☐ aksept
- ☐ bülleten
- ☒ fərman

☐ deklarasiya

Sual: Metodiki, texnoloji xarakterli qərar necə adlanır? (Çəki: 1)

- ☒ göstəriş
 - ☐ əmr
 - ☐ sərəncam
 - ☐ akt
 - ☐ protokol
-

Sual: Hər hansı bir təşkilatın fəaliyyətini tənzimləyən qaydalar toplusu necə adlanır? (Çəki: 1)

- ☐ qanun
 - ☐ təlimat
 - ☒ nizamnamə
 - ☐ kodeks
 - ☐ sərəncam
-

Sual: İdarəetmə qərarının realizasiyası zamanı rəhbərin qarşısında duran ən başlıca vəzifə nədir? (Çəki: 1)

- ☒ qərarın icraçılara çatdırılma formasının seçilməsi
 - ☐ qərar seçimində alternativlərin qiymətləndirilməsi
 - ☐ qərarın realizasiyasında risqlərin azaldılması
 - ☐ rəşional qərarların qəbulu
 - ☐ heyətin mükafatlandırılması
-

Sual: Qərarın icraçılara çatdırılması formasına aiddir: (Çəki: 1)

- ☐ model
 - ☐ konsepsiya
 - ☐ norma
 - ☒ işgüzar söhbət
 - ☐ müqavilə
-

Sual: Qərarın icraçılara çatdırılması formalarına aid deyil: (Çəki: 1)

- ☐ çıxarış
 - ☐ hesabat
 - ☐ məsləhət
 - ☒ bülleten
 - ☐ metodika
-

Sual: Qərarın təqdim olunması formalarına aiddir: (Çəki: 1)

- ☒ oferta
 - ☐ məktub
 - ☐ metodika
 - ☐ işgüzar söhbət
 - ☐ məlumat
-

Sual: Qərarın təqdim olunması formalarına aid deyil: (Çəki: 1)

- ☐ müqavilə
- ☐ kodeks
- ☐ model

- ☐ konsepsiya
- ☒ hesabat

Sual: Hər hansı bir sənədin bitmiş fragmenti necə adlanır? (Çəki: 1)

- ☐ məktub
- ☒ çıxarış
- ☐ məsləhət
- ☐ məlumat
- ☐ təhsil

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hər hansı bir mövzu üzrə fikir mübadiləsi üçün rəhbərin təbəçilikdə olanlar ilə təşkil olunmuş görüşü necə adlanır? (Çəki: 1)

- ☐ müqavilə
- ☐ müşavirə
- ☒ işgüzar söhbət
- ☐ işgüzar oyun
- ☐ hesabat

Sual: Real proseslərin imitasiya modelləri əsasında idarəetmə qərarlarının hazırlanması və realizasiyası üzrə işçilərin xüsusi təşkil edilmiş intensiv fəaliyyəti necə adlanır? (Çəki: 1)

- ☒ işgüzar oyun
- ☐ iclas
- ☐ müşavirə
- ☐ hesabat
- ☐ müqavilə

Sual: Təşkilati məsələlərin həlli üçün dar çərçivəli müşavirə necə adlanır? (Çəki: 1)

- ☐ müqavilə
- ☒ iclas
- ☐ məşvərət
- ☐ kompromiss
- ☐ təlimat

Sual: İdarəetmə qərarlarının yerinə yetirilməsi texnikasında təbəçilikdə olanlarda rəhbərin nüfuzuna oxşama effektinin inkişafı üzrə fəaliyyət necə adlanır? (Çəki: 1)

- ☐ metodika
- ☐ çıxarış
- ☒ şəxsi nümunə
- ☐ hesabat
- ☐ məsləhət

Sual: Hər hansı bir fəaliyyətin peşəkarcasına yerinə yetirilməsi üçün metodlar məcmuyunu əks etdirən sənəd necə adlanır? (Çəki: 1)

- ☐ normativ
 - ☐ preyskurant
 - ☐ hesabat
 - ☒ metodika
 - ☐ deklarasiya
-

Sual: Müəyyən əlamət üzrə qarşılıqlı əlaqəyə malik qaydalı elementlər çoxluğu adlanır: (Çəki: 1)

- ☐ tam
 - ☒ sistem
 - ☐ vəhdət
 - ☐ bütöv
 - ☐ kompleks
-

Sual: Sistem əlamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ elementlər arasında əlaqə
 - ☐ idarəetmə ierarxiyası
 - ☐ elementlərin bir-birindən nisbi azadlığı
 - ☒ elementlərin bir-birindən mütləq azadlığı
 - ☐ ümumi məqsəd
-

Sual: Sistemin başlıca elementinə aiddir: (Çəki: 1)

- ☐ texnika
 - ☒ nisbi
 - ☐ xarici mühit
 - ☐ daxili mühit
 - ☐ altsistem
-

Sual: Sistem yanaşmanın əsas tələbi nədir? (Çəki: 1)

- ☐ təşkilati struktur sənədinə uyğun olması
 - ☐ prosessor texnologiyalarının seçimi
 - ☒ şirkətin məqsədinin bölmələrin məqsədinə uyğunluğu
 - ☐ situasiyanın həlli variantlarının seçimi
 - ☐ iş yerində təhlükəsizlik texnikasına riayət
-

Sual: Sistem yanaşmanın əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☒ ümumiləşdirilmiş modellərin qurulması
 - ☐ şirkət məqsədinin proses kimi nəzərdən keçirilməsi
 - ☐ sosial sferadakı üstünlüklər
 - ☐ idarəetmə proseduralarının formalaşma metodları
 - ☐ şəxsiyyətin davranış qanunauyğunluqlarının tədqiqi
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	10
Maksimal faiz	10

Sual: Sistem yanaşma yönəlidir: (Çəki: 1)

- ☐ istehsal səmərəliliyinin yüksəldilməsinə
- ☒ proses tədqiqində elmi təfəkkürün formalaşmasına
- ☐ obyektlərin uyğun yerləşdirilməsinə
- ☐ şəxsiyyətin hərtərəfli inkişafına
- ☐ idarəetmə qərarlarının yerinə yetirilməsinə

Sual: Sistem yanaşmanın əsasını hansı metod təşkil edir? (Çəki: 1)

- ☐ iqtisadi
- ☐ inzibati
- ☐ psixoloji
- ☒ dialektik
- ☐ sosial

Sual: Dialektik metod bunu nəzərdə tutmur: (Çəki: 1)

- ☐ obyektiv aləmin tam kimi təhlili
- ☐ bütün proseslərin qarşılıqlı asılılığını
- ☐ obyektiv aləmin fasiləsiz hərəkətdə olmasını
- ☒ proseslərin diskretliyini
- ☐ inkişaf mənbəyi kimi daxili ziddiyyətlərin labüdlüyü

Sual: İdarəetmə qərarlarının hazırlanması və realizasiyasında sistem yanaşma proseduralarına aiddir: (Çəki: 1)

- ☒ son məhsulun əldə edilməsi prosesinə istiqamətlərin müəyyən edilməsi
- ☐ peşəkar məsuliyyətin müəyyən edilməsi
- ☐ sosial-əmək münasibətlərində işçinin şəxsi keyfiyyətlərindən istifadə
- ☐ qanunvericiliyin fəaliyyətdə olan normalarından istifadə
- ☐ qərarların monitorinqinin həyata keçirilməsi

Sual: İdarəetmə qərarlarının hazırlanması və realizasiyasında sistem yanaşma proseduralarına aid deyil: (Çəki: 1)

- ☐ fəaliyyətin texniki sferasındakı (mənfəət, satış həcmi, keyfiyyət və s.) prioritetlərin müəyyən edilməsi
- ☐ fəaliyyətin bioloji sferasında prioritetlərin müəyyən edilməsi
- ☐ fəaliyyətin sosial sferasındakı prioritetlərin müəyyən edilməsi
- ☐ istehlakçı, onun tələbləri və mənafeələrinin müəyyən edilməsi
- ☒ şirkətin təşkilati strukturunun müəyyən edilməsi

Sual: Bir proses kimi şirkətin məqsədi nəyi əks etdirir? (Çəki: 1)

- ☐ əməyin stimullaşdırılmasını
- ☒ qəbul olunmuş inkişaf istiqamətini
- ☐ əmək məhsuldarlığının yüksəldilməsini
- ☐ sistem elementlərinin koordinasiyasını
- ☐ differensiasiya və inteqrasiyanı

Sual: Təzahür hadisəsi kimi məqsəd qərar qəbulunda nəyi əks etdirir? (Çəki: 1)

- ☒ motivləşdirilmiş sənədləri
- ☐ ümumiləşdirilmiş modelləri
- ☐ risq səviyyəsini
- ☐ sosial cavabdehliyi
- ☐ idarəetmə fəaliyyətinin keyfiyyətini

Sual: Qərar qəbulunda məqsəd əlamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ onun təşəbbüskarının arzusu
- ☐ yerinə yetirilmə mümkünlüyü
- ☐ şirkət kollektivi və cəmiyyət üçün zəruriliyi
- ☒ innovasiyaların tətbiqi
- ☐ ətraf mühit üçün uyğunluğu

Sual: Qərar qəbulunda məqsədin xassələrinə aid deyil: (Çəki: 1)

- ☐ superasililiq
- ☒ informasiya emalı
- ☐ əks əlaqə
- ☐ mütləq kəmiyyətlərin əlçatmamazlığı
- ☐ prosesin dinamikasına yönümlülük

Sual: İdarəetmə qərarlarının hazırlanması və realizasiyası üçün yerinə yetirilmə vasitələri və metodları göstərilmədən tapşırıqların verilməsi hansı texnologiyaya aiddir? (Çəki: 1)

- ☐ proqram – məqsədli texnologiya
- ☐ reqlamentləşdirilmiş texnologiya
- ☒ təşəbbüskar – məqsədli texnologiya
- ☐ məqsəd seçimi texnologiyası
- ☐ idarəetmə texnologiyası

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərar qəbulunda təşəbbüskar – məqsədli texnologiyanın səmərəli istifadə edilməsi şərtlərinə aid deyil: (Çəki: 1)

- ☐ qərar sayı 10 nəfərdən çox olmayan heyət üçün işlənilir
- ☐ tapşırığın yerinə yetirilmə müddəti 1 aydan çox olmamalıdır
- ☐ heyətin yüksək peşəkarlığı zəruridir
- ☐ kollektivdə sabit qeyri-formal münasibətlər mövcud olduqda
- ☒ tapşırığın yerinə yetirilmə müddəti 1 ildən çox olmamalıdır

Sual: Qərar qəbulunda rəhbər tərəfindən yerinə yetirilmə vasitələri, metodları və zamanı göstərilməklə tapşırıqların verilməsi hansı texnologiyaya əsaslanır? (Çəki: 1)

- ☐ idarəetmə texnologiyası
 - ☒ proqram – məqsədli texnologiya
 - ☐ reqlamentləşdirilmiş texnologiya
 - ☐ təşəbbüskar – məqsədli texnologiya
 - ☐ məqsəd seçimi texnologiyası
-

Sual: Qərar qəbulunda proqram – məqsədli texnologiyadan səmərəli istifadə edilməsi şərtlərinə aid deyil: (Çəki: 1)

- ☒ idarəetmə qərarları qəbulunun innovasiyalı xarakteri
 - ☐ qərar sayı 1000-1500 nəfərdən çox olmayan heyət üçün işlənilib hazırlanar
 - ☐ idarəetmə və istehsal əməyinin dəqiq ifadə olunmuş bölgüsü
 - ☐ uzunmüddətli dövr üçün seriyalı və kütləvi məhsul buraxılışı
 - ☐ idarəetmə və istehsal resurslarının müəyyən edilməsi
-

Sual: . Qərar qəbulunda rəhbər tərəfindən yerinə yetirilmə vasitələri və onların mümkün məhdudiyyətləri, təqribi metodları və zamanı göstərilməklə tapşırıqların verilməsi hansı texnologiyaya əsaslanır? (Çəki: 1)

- ☒ reqlamentləşdirilmiş texnologiya
 - ☐ təşəbbüskar – məqsədli texnologiya
 - ☐ idarəetmə texnologiyası
 - ☐ məqsəd seçimi texnologiyası
 - ☐ proqram - məqsədli texnologiya
-

Sual: Qərar qəbulunda reqlamentləşdirilmiş texnologiyadan səmərəli istifadə edilməsi şərtlərinə aid deyil: (Çəki: 1)

- ☐ qərar sayı 10000-dən az olmayan heyət üçün işlənilib hazırlanır
 - ☐ tapşırığın yerinə yetirilmə müddəti dəqiq deyil
 - ☐ resursların məhdudluğu
 - ☐ idarəetmə qərarları qəbulunun innovasiyalı xarakteri
 - ☒ tipik prosedurların böyük həcmi
-

Sual: İdarəetmə qərarı qəbulunun alqoritminə aid deyil: (Çəki: 1)

- ☐ idarəetmənin 3 məqsədli texnologiyalarından biri seçilir
 - ☐ seçilmiş texnologiyaya uyğun bir və ya bir neçə prosessor texnologiya seçilir
 - ☒ təşkilat inkişafının müvəqqəti qrupu yaradılır
 - ☐ hər bir prosessor texnologiya üçün bir və ya bir neçə metod seçilir
 - ☐ idarəetmə fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün bir və ya bir neçə metod seçilir
-

Sual: Qərar qəbulu üçün zəruri olan elementlər sırasına aid deyil: (Çəki: 1)

- ☐ şüurlu seçimin mövcudluğu
 - ☐ bir və ya bir neçə məqsədə yönəlmə
 - ☐ bitmiş fəaliyyət mövcudluğu
 - ☐ qərarın mövcudluğu
 - ☒ heyət ilə iş prosesində təlimatların müəyyənləşdirilməsi
-

Sual: Qərar qəbulu nəzəriyyəsinin inkişafının istiqamətidir: (Çəki: 1)

- ☒ deskriptiv
- ☐ destruktiv
- ☐ oyunlar nəzəriyyəsi
- ☐ ehtimal nəzəriyyəsi

Sual: Deskriptiv nəzəriyyə başqa sözlə necə adlanır? (Çəki: 1)

- ☐ normativ nəzəriyyə
 - ☐ oyunlar nəzəriyyəsi
 - ☐ empirik nəzəriyyə
 - ☒ empirik – realistik nəzəriyyə
 - ☐ sistem nəzəriyyəsi
-

Sual: Deskriptiv nəzəriyyənin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ insanlar və ya qrupların münasibətləri haqqında hipotezlərin inkişafı
 - ☐ sistemin gələcək inkişafı haqqında hipotezin inkişafı
 - ☐ istehsal faktorları potensialı haqqında hipotezlərin inkişafı
 - ☐ yeniliklərin tətbiqi haqqında hipotezlərin inkişafı
 - ☐ makromühit vəziyyəti haqqında hipotezlərin inkişafı
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərar qəbulu nəzəriyyəsinin inkişaf istiqamətidir: (Çəki: 1)

- ☐ oyunlar nəzəriyyəsi
 - ☐ ehtimal nəzəriyyəsi
 - ☐ destruktiv nəzəriyyə
 - ☒ normativ nəzəriyyə
 - ☐ iqtisadi nəzəriyyə
-

Sual: Qərarların funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ təşkilətmə və koordinasiya
 - ☐ stimullaşdırma və mükafatlandırma
 - ☐ qəbuledici və filtredici
 - ☐ filtredici və nəzarətedici
 - ☒ filtredici və əlaqələndirici
-

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanmasının təşkili mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ situasiyanın qiymətləndirilməsi
 - ☐ problemin diaqnostikası
 - ☒ istehsal proseslərinin rasionallaşdırılması
 - ☐ alternativlərin qiymətləndirilməsi
 - ☐ qərar qəbulu
-

Sual: Situasiyaların modelləşdirilməsi üçün qaydalar yığımı necə adlanır? (Çəki: 1)

- ☐ standart model

- ☒ standart informasiya modeli
 - ☐ qeyri-standart informasiya modeli
 - ☐ adaptiv model
 - ☐ riyazi model
-

Sual: Modelləşdirmənin neçə strategiyası mövcuddur? (Çəki: 1)

- ☐ 5
 - ☐ 1
 - ☐ 4
 - ☒ 3
 - ☐ 2
-

Sual: Subyekt tələbatlarının ödənilməsinin arzu olunan və real səviyyəsi arasındakı uyğunsuzluğu hansı situasiya xarakterizə edir? (Çəki: 1)

- ☐ müəyyən situasiya
 - ☐ qeyri-müəyyən situasiya
 - ☒ problemlı situasiya
 - ☐ proqnozlaşdırılan situasiya
 - ☐ obyektiv situasiya
-

Sual: Problemlı situasiyanın təzahür forması deyil: (Çəki: 1)

- ☐ subyektlərin məqsədləri məcmuı
 - ☐ subyektlın vəziyyəti
 - ☐ obyektin vəziyyəti
 - ☐ xarici mühit vəziyyəti
 - ☒ müəyyənlik vəziyyəti
-

Sual: Problem parametrlərinə aid deyil: (Çəki: 1)

- ☒ qeyri-real
 - ☐ real
 - ☐ aktual
 - ☐ resurs təminatı
 - ☐ nəticənin qiymətliliyi
-

Sual: Problemin formalaşması üzrə əməliyyatdır: (Çəki: 1)

- ☐ texniki təminat
 - ☐ əməyin mexanikləşdirilməsi
 - ☒ başlıca ziddiyyətlın müəyyənləşdirilməsi
 - ☐ ünsiyyətlın formalaşması
 - ☐ idarəetmənin operativliyi
-

Sual: Problemin konkretləşdirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ problemin hissələrə bölünməsi
 - ☒ induksiya prosesi
 - ☐ səbəb-nəticə əlaqələrinin aşkar edilməsi
 - ☐ fəaliyyətlın təhlili
 - ☐ tövsiyələrin hazırlanması
-

Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Problem qoyuluşunun aşağı səviyyəsi xarakterizə olunur: (Çəki: 1)

- ☒ idarəetmə sistemindəki ziddiyyətlərin rəhbər tərəfindən intuitiv hiss edilməsi ilə
- ☐ qəbul edilmiş qaydalara uyğun problemin əks edilməsi
- ☐ təşkilatın məqsəd və strategiyasına uyğun olaraq problemin təhlili
- ☐ yeni firmaların axtarışı
- ☐ problemin həyat tsiklinin hansı mərhələsində olması

Sual: Problem qoyuluşunun orta səviyyəsi xarakterizə olunur: (Çəki: 1)

- ☐ yeni formaların axtarışı
- ☐ ziddiyyətlərin rəhbər tərəfindən intuitiv hiss edilməsi
- ☒ qəbul edilmiş qaydalara uyğun problemin əks edilməsi
- ☐ təşkilatın məqsədinə uyğun problemin təhlili
- ☐ təşkilatın strategiyasına uyğun problemin təhlili

Sual: Problem qoyuluşunun yüksək səviyyəsi xarakterizə olunur: (Çəki: 1)

- ☐ qəbul edilmiş qaydalara əsasən problemin əks edilməsi
- ☐ problemin səbəblərinin rəhbər tərəfindən intuitiv hiss edilməsi
- ☒ təşkilatın strategiyasına uyğun problemin təhlili
- ☐ təşkilatın taktikasına uyğun problemin təhlili
- ☐ təşkilati struktura uyğun problemin təhlili

Sual: Problem tədqiqinin metodoloji prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ ziddiyyətlərin aşkar edilməsi
- ☐ ziddiyyətlərin qiymətləndirilməsi
- ☐ qanunauyğunluqların müəyyən edilməsi
- ☒ tədqiqat obyektinin təsnifatı
- ☐ müəyyən meyarının seçilməsi

Sual: Qarşıya qoyulan məqsədə çatma imkanına görə alternativlərin qiymətləndirilməsi göstəriciləri necə adlanır? (Çəki: 1)

- ☐ dərəcə
- ☒ meyar
- ☐ prinsip
- ☐ cəhət
- ☐ ölçü

Sual: Meyarlara qoyulan tələblərə aid deyil: (Çəki: 1)

- ☐ dekompozisiyalılıq
- ☐ tamlıq
- ☐ kifayətlilik
- ☐ ölçülə bilmək
- ☒ müxtəlif mənalı qoyuluş

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanması texnologiyasına aid deyil: (Çəki: 1)

- ☐ problem situasiyanın həlli üçün çəxslər qrupunun müəyyən edilməsi
 - ☐ problem situasiyanın həlli müddətinin müəyyən edilməsi
 - ☐ fəaliyyət üsullarının qiymətləndirilməsi
 - ☒ problemin xarici elementlərinin aşkarı
 - ☐ problemin həlli üçün lazımi vəsaitlərin ayrılması
-

Sual: Aşağıdakılardan hansı problemli sahəyə aid deyil: (Çəki: 1)

- ☒ əməyin reqlamentləşdirilməsi
 - ☐ cavabdeh icraçılar
 - ☐ problem həllinin müddəti
 - ☐ fəaliyyət üsulları
 - ☐ tələb olunan vəsait
-

Sual: Dekompozisiya metodundan nə zaman istifadə edilir? (Çəki: 1)

- ☐ diversifikasiya prosesi zamanı
 - ☒ səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi zamanı
 - ☐ investisiya qoyuluşunda
 - ☐ analitik təhlildə
 - ☐ sintez prosesində
-

Sual: "Problemlər ağacının" qurulması qaydalarına aid deyil: (Çəki: 1)

- ☐ səviyyələr arasında səbəb-nəticə əlaqələrinə riayət edilməsi
 - ☐ ierarxiyanın növbəti səviyyəsinin əvvəlkinə konkretləşdirməsi
 - ☐ hər səviyyə probleminin bir-birilə müqayisədə müstəqil olması
 - ☐ səviyyələrin sayının problemin həcmindən asılı olması
 - ☒ hər səviyyə probleminin bir-birindən asılı olması
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Problemin kreativ dərk olunmasına xidmət edən kart yığımı necə adlanır? (Çəki: 1)

- ☐ kreativ kart
 - ☒ təfəkkür kartı
 - ☐ əmək haqqı kartı
 - ☐ ümumi kart
 - ☐ fərdi kart
-

Sual: Təfəkkür kartının əsas rolu nədən ibarətdir? (Çəki: 1)

- ☒ problemin mahiyyətinin müəyyən edilməsi
- ☐ meyarların müəyyən edilməsi
- ☐ "problemlər ağacının" müəyyən edilməsi

- ☐ səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi
 - ☐ ierarxiya səviyyəsinin müəyyən edilməsi
-

Sual: Təfəkkür kartının əsas xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- ☐ xəttilik və obrazlılıq
 - ☐ qrafik və virtual
 - ☒ qeyri-xəttilik və obrazlılıq
 - ☐ xəttilik və virtual
 - ☐ qrafik və xətti
-

Sual: Təfəkkür kartlarının sistem bazisi tərəfindən yeni ideyaların aşkarlanması yollarına aid deyil: (Çəki: 1)

- ☐ şüurdakı ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə vasitəsilə
 - ☐ ümumi təxəyyül vasitəsilə
 - ☐ assosiasiyalar vasitəsilə
 - ☒ məqsədə çatma dərəcəsinin kəmiyyətce qiymətləndirilmə vasitəsilə
 - ☐ intuisiya vasitəsilə
-

Sual: Təfəkkür kartının çatışmayan cəhəti hansıdır? (Çəki: 1)

- ☐ fərdi inkişaf və yaradıcılıq üçün yararlılığı
 - ☐ istifadə zamanı çevikliyi
 - ☐ yeni ideyalar istehsalının yüksək sürəti
 - ☐ səbəb-nəticə əlaqələrinin daha yaxşı başa düşülməsi
 - ☒ heç biri
-

Sual: Təfəkkür kartı formasındakı qeydlər necə adlandırılır? (Çəki: 1)

- ☐ xətti diaqramlar
 - ☒ torvari diaqramlar
 - ☐ haçalanan diaqramlar
 - ☐ qrafik diaqramlar
 - ☐ riyazi diaqramlar
-

Sual: Torvari diaqramlar nə deməkdir? (Çəki: 1)

- ☒ problemin mərkəzdəki yerinin qeyri-xətti qrafik təsviri
 - ☐ problemin sxemdəki yerinin xətti funksional təsviri
 - ☐ problemin mərkəzdəki yerinin funksional təsviri
 - ☐ problemin mərkəzdəki yerinin xətti qrafik təsviri
 - ☐ problemin mərkəzdəki yerinin virtual təsviri
-

Sual: Torvari diaqramlardakı budaqlarda nələr əks olunur? (Çəki: 1)

- ☐ tövsiyələr və sxemlər
 - ☐ modellər və sxemlər
 - ☒ açar sözlər və mülahizələr
 - ☐ informasiya və proseslər
 - ☐ açar sözlər və qrafiklər
-

Sual: Şəbəkə təfəkkürü kartları hansı prinsipə əsaslanır? (Çəki: 1)

- ☐ xüsusidən ümumiyyə
- ☐ qeyri-müəyyənlikdən müəyyənliyə

- ☒ ümumidən xüsusiyyə
- ☐ aksiondan teoremə
- ☐ analizdən sintezə

Sual: Yeni informasiya texnologiyalarının xarakteristikası hesab edilir: (Çəki: 1)

- ☐ idarəçilik əməyinin istehlak dəyərinin formalaşması
- ☐ iş vaxtının bir hissəsinin azad olması
- ☐ qəbul olunan qərarın dəyərinin artması
- ☒ təşkilati strukturun işlənilib hazırlanması
- ☐ idarəçilik əməyinin mobilliyinin mahiyyətə azalması

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qeyri-müəyyənlik idarəetmə qərarlarının qəbulunun hansı mərhələsi ilə bağlıdır? (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının işlənməsi texnologiyası ilə
- ☒ idarəetmə qərarlarının hazırlanması proseduraları ilə
- ☐ idarəetmə qərarlarının realizasiyası ilə
- ☐ idarəetmə qərarları üzrə nəticələr ilə
- ☐ idarəetmə qərarlarının sənədləşdirilməsi mərhələsi ilə

Sual: Risk idarəetmə qərarları qəbulunun hansı mərhələsi ilə əlaqədardır? (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının sənədləşdirmə mərhələsi ilə
- ☐ idarəetmə qərarlarının hazırlanması proseduraları ilə
- ☒ idarəetmə qərarlarının realizasiyası ilə
- ☐ risklərin sığortalanması ilə
- ☐ xədcələşdirmə ilə

Sual: Təşkilati risklər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədar deyil? (Çəki: 1)

- ☐ təşkilatın yerləşməsi formasının seçimi
- ☐ təşkilatın strukturunun qurulması
- ☐ heyətin hüquqlarının müəyyənləşdirilməsi
- ☒ biznes planının əsaslandırılması
- ☐ heyətin öhdəliklərinin bölgüsü

Sual: İqtisadi risklər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədardır? (Çəki: 1)

- ☒ biznes planının əsaslandırılması ilə
- ☐ idarəetmə texnologiyasının realizasiyası ilə
- ☐ qanunvericilik aktlarının realizasiyası ilə
- ☐ heyətə təsir metodlarının seçimi ilə
- ☐ istehsalın təşkili dərəcəsi ilə

Sual: Texnoloji risqlər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədardır? (Çəki: 1)

- ☐ qanunvericilik aktlarının realizasiyası ilə
- ☐ heyətə təsir metodlarının seçimi ilə
- ☐ istehsalın təşkili dərəcəsi ilə
- ☐ təşkilatın yerləşməsi formasının seçimi ilə
- ☒ təşkilati-informasiya texnikasının seçimi ilə

Sual: Sosial risqlər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədardır? (Çəki: 1)

- ☐ təşkilati strukturun qurulması ilə
- ☒ heyətə təsir metodlarının seçimi ilə
- ☐ idarəetmə texnologiyasının seçimi ilə
- ☐ hesablama metodikasının seçimi ilə
- ☐ qanunvericilik aktlarının realizasiyası ilə

Sual: Hüquqi risqlər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədar deyil? (Çəki: 1)

- ☐ müqavilə formalarının seçimi ilə
- ☐ əməkdaşlıq formalarının seçimi ilə
- ☒ istehsalın təşkili dərəcəsi ilə
- ☐ qanunvericilik aktlarının seçimi ilə
- ☐ qanunvericilik aktlarının realizasiyası ilə

Sual: Texniki risqlər idarəetmə qərarlarının hansı cəhəti ilə əlaqədar deyil? (Çəki: 1)

- ☐ elmi-tədqiqat işlərinin mənfi nəticələri ilə
- ☐ planda nəzərdə tutulmuş texniki parametrlərin əldə edilməməsi
- ☐ istehsalın texnoloji imkanlarının aşağı səviyyəsi
- ☒ idarəetmə texnologiyalarının realizasiyası ilə
- ☐ avadanlığın işindəki dayanmalar ilə

Sual: İstehsal prosesindəki risk əmələgətirən amillərə aid deyil: (Çəki: 1)

- ☐ xammaldan qeyri-adekvat istifadə
- ☐ maya dəyərinin artımı
- ☒ alıcının tədiyə qabiliyyətinin dəyişilməsi
- ☐ iş vaxtı itkisinin artımı
- ☐ istehsalın yeni metodlarından istifadə

Sual: Bu istehsal riski deyil: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının aşağı düşməsi nəticəsində istehsal həcmnin azalması
- ☐ əməyin ödənilməsi fondunun artımı
- ☐ material xərclərinin artımı
- ☒ tədavül xərclərinin artımı
- ☐ avadanlığın fiziki və mənəvi aşınması

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məqsədə çatmaq üçün alternativlər içərisindən uyğun olanının seçilməsi prosesi adlanır (Çəki: 1)

- ☒ qərar qəbulu
 - ☐ təşkilat
 - ☐ kadrların qəbulu
 - ☐ planlaşdırma
 - ☐ koordinasiya
-

Sual: Təşkilatın məqsədlərə çatması ilə birbaşa və ya dolay yolla bağlı olan hərəkətlərin yerinə yetirilməsinə düşünülmüş yanaşma necə adlanır (Çəki: 1)

- ☐ idarəetmə proqnozu
 - ☐ idarəetmə nəzarəti
 - ☒ idarəetmə qərarları
 - ☐ idarəetmə təhlili
 - ☐ idarəetmə planlaşdırması
-

Sual: Region çərçivəsində sosial-iqtisadi,təşkilati,ictimai münasibətlərin tənzimlənməsini təmin edən aktlar necə adlanır (Çəki: 1)

- ☐ humanitar
 - ☒ strateji
 - ☐ yerli hakimiyyət orqanları
 - ☐ operativ
 - ☐ dövlət
-

Sual: Konkret səhmdar cəmiyyətinin dividendlərinin verilməsi,gəlir və zərərin bölüşdürülməsi,idarəedici orqanların seçilməsi haqda qərarlar hansı qərarlardır (Çəki: 1)

- ☒ ictimai özünüidarə
 - ☐ strateji
 - ☐ taktiki
 - ☐ operativ
 - ☐ dövlət
-

Sual: Təşkilatın inkişafının əsas üsullarını müəyyən edən qərarlar (Çəki: 1)

- ☐ ictimai özünüidarə
 - ☒ strateji
 - ☐ taktiki
 - ☐ operativ
 - ☐ dövlət
-

Sual: Strateji qərarların konkret məqsədə çatma vasitələrini müəyyən edən qərarlar (Çəki: 1)

- ☐ ictimai özünüidarə
 - ☐ strateji
 - ☒ taktiki
 - ☐ operativ
 - ☐ dövlət
-

Sual: Hər bir bölmə və iş yeri üçün idarəetmə və istehsal prosesini konkretləşdirən qərar-lar (Çəki: 1)

- ☐ ictimai özünüidarə
- ☐ strateji
- ☐ taktiki
- ☒ operativ
- ☐ dövlət

Sual: Təşkilatın xarici bazara çıxmaq haqda qərarı necə qərardır (Çəki: 1)

- ☐ ictimai özünüidarə
- ☒ strateji
- ☐ taktiki
- ☐ operativ
- ☐ dövlət

Sual: Buraxılan məhsulun rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə təşkilatın lazımi tədbirlərin keçirilməsi haqda qərarı necə qərardır (Çəki: 1)

- ☐ ictimai özünüidarə
- ☐ strateji
- ☒ taktiki
- ☐ operativ
- ☐ dövlət

Sual: Hər iş günü, hər ay üçün plan tapşırıqlarının hazırlanması haqda qərar necə qərardır (Çəki: 1)

- ☐ ictimai özünüidarə
- ☐ strateji
- ☐ taktiki
- ☒ operativ
- ☐ dövlət

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Risqlərin təhlili zamanı ilk növbədə zəruri olan nədir? (Çəki: 1)

- ☐ strukturlaşdırma dərəcəsinin optimallığı
- ☒ çevik və doğru informasiya
- ☐ fəaliyyətin psixoloji tərəfinin müəyyənləşdirilməsi
- ☐ nəticələrə nəzarət
- ☐ problemlər matrisasının qurulması

Sual: Obyekt haqqında informasiya toplanması metodlarına aid deyil: (Çəki: 1)

- ☐ standartlaşdırılmış sorğu vərəqəsi

- ☐ təşkilati strukturun diaqramının qurulması
 - ☐ mütəxəssislərin məsləhəti
 - ☒ xedjiləşdirmə
 - ☐ sənədlərin ekspertizası
-

Sual: İdarəetmə qərarlarının sığortalanmasında əsaslandırılan yanaşmalara aid deyil: (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının dəyəri
 - ☐ idarəetmə qərarlarının realizasiyası zamanı mümkün ola biləcək zərərlərin dəyəri
 - ☐ idarəetmə qərarlarının qiyməti
 - ☐ natural-əşya elementləri dəyəri
 - ☒ idarəetmə qərarlarının hazırlanmasına vaxtın dəyəri
-

Sual: Risqlər idarəetmə qərarlarının realizasiyasının hansı proseduru ilə əlaqədar deyil: (Çəki: 1)

- ☐ publik rileyşnz
 - ☒ faktoring
 - ☐ idarəetmə qərarlarının realizasiya formasının seçimi
 - ☐ nəzarət
 - ☐ qərarların yerinə yetirilməsinin təşkili
-

Sual: İdarəetmə qərarlarının realizasiyasının prosedurları üzrə risqin əmələ gəlmə səbəbi hansıdır? (Çəki: 1)

- ☒ icraçıların az peşəkarlığı
 - ☐ aktivlərin ucuzlaşması
 - ☐ valyutanın yönərli olmaması
 - ☐ sürətli amortizasiya ayrırımları
 - ☐ milli valyutanın devolvasiyası
-

Sual: Qərarın hazırlanması və realizasiyası zamanı insanın düşüncə fəaliyyətində sistemliliyin qısamüddətli itirilməsi necə adlanır? (Çəki: 1)

- ☐ disfunksiya
 - ☐ münaqişə
 - ☒ panika
 - ☐ xaos
 - ☐ risq
-

Sual: Stress nəzəriyyəsinin ümumi müddəaları ilk dəfə kim tərəfindən formalaşdırılmışdır? (Çəki: 1)

- ☐ S.Devis
 - ☒ B.Q.Selye
 - ☐ P.Lourens
 - ☐ E.Meyo
 - ☐ R.Şennon
-

Sual: Optimal qərar qəbulunu təmin edən iqtisadi riyazi metodlara daxil deyil: (Çəki: 1)

- ☐ oyunlar nəzəriyyəsi
- ☐ riyazi proqramlaşdırma
- ☒ beyin hücumu
- ☐ kütləvi xidmət nəzəriyyəsi
- ☐ ehtimal modelləşdirmə

Sual: İqtisadi – riyazi metodların çatışmayan cəhəti nədir? (Çəki: 1)

- ☒ insan amilinin nəzərə alınmaması
 - ☐ xərclərin yüksək olması
 - ☐ az səmərəliliyi
 - ☐ situasiyaların ehtimal xarakteri
 - ☐ alternativlərin olmaması
-

Sual: İdarəetmə qərarlarının hazırlanmasında alternativlərin seçimi zamanı istifadə edilən aktivləşdirici metodlara aid deyil: (Çəki: 1)

- ☐ ideyaların konferensiyası
 - ☐ beyin hücumu
 - ☐ sual və cavab
 - ☒ oyunlar nəzəriyyəsi
 - ☐ məsləhətçilərlə iş
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdeyaların konferensiyası metoduna aid deyil: (Çəki: 1)

- ☒ tənqid ön plana çəkilir
 - ☐ iştirakçıların sayı 4-12
 - ☐ müzakirə müddəti 30-50 dəqiqə
 - ☐ bir-birindən asılı olan 2-3 tapşırıq formalaşır
 - ☐ hər cür tənqid qadağan edilir
-

Sual: Təfəkkürün şüuraltı səviyyəsində stimullaşdırılması necə adlanır? (Çəki: 1)

- ☐ hipnoz
 - ☒ beyin hücumu
 - ☐ psixi fəaliyyət
 - ☐ hiperemneziya
 - ☐ ehtimal modelləşdirmə
-

Sual: Qərar qəbulu alternativlərinin təhlilində ekspert metodundan hansı halda istifadə edilmir? (Çəki: 1)

- ☐ proqnostik məsələlərdə
 - ☐ analitik məsələlərdə
 - ☐ layihə məsələlərində
 - ☐ qeyri-formal məsələlərdə
 - ☒ tam müəyyənlik xas olan məsələlərdə
-

Sual: Ekspert qrupuna daxil olmaq üçün hansı cəhət vacib deyil? (Çəki: 1)

- ☐ kompetentlik

- ☒ şəxsi fikrin mütləq sabitliyi
 - ☐ konformizm
 - ☐ geniş təfəkkür
 - ☐ analitiklik
-

Sual: Fərdi və qrup ekspertizanın müsbət cəhətlərini özündə birləşdirən metod necə adlanır? (Çəki: 1)

- ☐ ekspert metodu
 - ☐ aktivləşdirmə metod
 - ☐ beyin hücumu metodu
 - ☒ delfi metodu
 - ☐ ideyaların konferensiyası metodu
-

Sual: Ekspertiza nəticələrinin emalında ölçü metodu kimi istifadə edilmir: (Çəki: 1)

- ☒ bilavasitə qiymətləndirmə
 - ☐ sıra ilə düzülüş
 - ☐ cüt-cüt müqayisə
 - ☐ birbaşa qiymətləndirmə
 - ☐ ardıcıl müqayisə
-

Sual: İdarəetmə qərarlarının təhlilində reqlament hansı tələblərə cavab verməlidir? (Çəki: 1)

- ☐ proseslərin rəşional modelləşdirilməsinə
 - ☒ formalaşdırmanın struktur vahidliyinə
 - ☐ iqtisadi fəaliyyətin keyfiyyətinə
 - ☐ sosial fəaliyyətin keyfiyyətinə
 - ☐ itkilərin azaldılmasına
-

Sual: İdarəetmə qərarlarının təhlilində istifadə edilən evristik metodlar nəyə əsaslanır? (Çəki: 1)

- ☐ kreativliyə
 - ☐ kompetentliyə
 - ☐ nüfuza
 - ☒ məntiqə
 - ☐ ətraf mühitin çevikliyinə
-

Sual: Formal evristik metodlara aid deyil: (Çəki: 1)

- ☐ düşüncə proseslərinin modelləşdirilməsi
 - ☐ təkamül modelləşdirilməsi
 - ☐ labirint metodları
 - ☐ konseptual modelləşdirmə
 - ☒ intellektual fəaliyyətin idarə edilməsi
-

Sual: Analogiyalar üzrə proqnozlaşdırma metodu necə adlanır? (Çəki: 1)

- ☐ morfoloji
 - ☒ sinektika
 - ☐ ssenari
 - ☐ nominal qrup texnikası
 - ☐ labirint
-

Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Alternativlər seçimində morfoloji metod nəyə əsaslanır? (Çəki: 1)

- ☒ tipik məntiqi əlaqələrin qurulmasına
- ☐ hadisələrin ardıcılığının təsvirinə
- ☐ psixoloji inersiyaya
- ☐ beyin hücumuna
- ☐ ideyaların konferensiyasına

Sual: Qərarların hazırlanması və realizasiyası proseduralarının ifadə üsulları məcmuyu hansı metoda əsaslanır? (Çəki: 1)

- ☐ labirint
- ☐ nominal qrup texnikası
- ☐ sinektika
- ☒ ssenari
- ☐ morfoloji

Sual: “Qərarları ağacı” metoduna xas olmayan xüsusiyyət hansıdır? (Çəki: 1)

- ☒ sintez
- ☐ analiz
- ☐ qrafik
- ☐ proqramlaşdırma
- ☐ statistik

Sual: Şirkətin sosial məqsədi hesab edilmir: (Çəki: 1)

- ☐ ətraf mühitin qorunması
- ☐ sosial ədalət
- ☒ inzibati hüquqların qorunması
- ☐ müsbət əmək motivasiyası
- ☐ təqaüd təminatı

Sual: Rəhbərin sosial cavabdehliyi nədə özünü göstərmir? (Çəki: 1)

- ☐ qərarlarda
- ☐ məqsədlərdə
- ☐ prioritetlərdə
- ☒ aktivlərdə
- ☐ qərarların realizasiya metodlarında

Sual: Məhsul keyfiyyətinin idarə edilməsinə sistem yanaşma nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ istehsalın texnologiyası səviyyəsində keyfiyyətin formalaşdırılması
- ☐ keyfiyyətin idarə edilməsi sistemində idarəetmə fəaliyyətinin keyfiyyətinin formalaşdırılması
- ☒ idarəetmənin ali və orta həlqəsində idarəetmə fəaliyyətinin formalaşdırılması
- ☐ birbaşa məhsul keyfiyyətinə təsir edən idarəetmə elementlərinin üstünlüyü
- ☐ istehsal texnologiyasının üstünlüyü

Sual: İdarəetmə qərarlarının hazırlanması və realizasiyası prosesinin keyfiyyətinə təsir etmir: (Çəki: 1)

- ☐ informasiya
- ☒ işçilərin sayı norması
- ☐ idarəetmə məqsədi
- ☐ idarəetmə qərarlarının hazırlanması metodları
- ☐ idarəetmə texnologiyası

Sual: İdarəetmə qərarlarının səmərəliliyi əlaqədardır: (Çəki: 1)

- ☒ resurs nəticəliyi ilə
- ☐ kreativliklə
- ☐ idarəetmə texnologiyası ilə
- ☐ əməyin ödənilməsi ilə
- ☐ qərarın yerinə yetirilmə vaxtı ilə

Sual: İdarəetmə qərarlarının iqtisadi səmərəliliyinin ölçülməsi metodu deyil: (Çəki: 1)

- ☐ müxtəlif variantların müqayisəsi
- ☐ bilavasitə metod
- ☐ son nəticələr üzrə metod
- ☐ birbaşa metod
- ☒ labirint metodu

Sual: Məhdud resursların bölgüsü hansı model vasitəsilə optimal surətdə həyata keçirilir? (Çəki: 1)

- ☐ növbələr modeli
- ☒ xətti proqramlaşdırma modeli
- ☐ istehlakçıların gözləmələri modeli
- ☐ səbəb-nəticə modelləşdirməsi
- ☐ ekonometrik model

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərarın bu növü təşkilatda idarəetmənin ən yüksək səviyyəsi tərəfindən qəbul edilir (Çəki: 1)

- ☐ ictimai özünüidarə
- ☒ strateji
- ☐ taktiki
- ☐ operativ
- ☐ dövlət

Sual: Qərarın bu növü təşkilatda idarəetmənin aşağı səviyyəsi tərəfindən qəbul edilir (Çəki: 1)

- ☐ ictimai özünüidare
 - ☐ strateji
 - ☒ taktiki
 - ☐ operativ
 - ☐ dövlət
-

Sual: Gələcəkdə reallaşdırılacaq qərarlar necə qərarlardır (Çəki: 1)

- ☒ perspektiv
 - ☐ cari
 - ☐ operativ
 - ☐ alternativ
 - ☐ qısamüddətli
-

Sual: Bugünkü günün ehtiyaclarının ödəməyə istiqamətlənən qərarlar (Çəki: 1)

- ☐ perspektiv
 - ☒ cari
 - ☐ alternativ
 - ☐ qısamüddətli
 - ☐ strateji
-

Sual: Uzunmüddətli qərar hansı müddəti əhatə edir (Çəki: 1)

- ☐ 1 ildən 5 ilə qədər
 - ☒ 5 ildən çox
 - ☐ 1 ilə qədər
 - ☐ 11 ay
 - ☐ 6 ay
-

Sual: Ortamüddətli qərar hansı müddəti əhatə edir (Çəki: 1)

- ☒ 1 ildən 5 ilə qədər
 - ☐ 5 ildən çox
 - ☐ 1 ilə qədər
 - ☐ 11 ay
 - ☐ 6 ay
-

Sual: Qısamüddətli qərar hansı müddəti əhatə edir (Çəki: 1)

- ☐ 1 ildən 5 ilə qədər
 - ☐ 5 ildən çox
 - ☒ 1 ilə qədər
 - ☐ 11 ay
 - ☐ 6 ay
-

Sual: Cari işin icraçılar arasında bölüşdürülməsi haqda qərar necə adlanır (Çəki: 1)

- ☐ təşkilati
 - ☒ koordinasiyaedici
 - ☐ tənzimləyici
 - ☐ aktivləşdirici
 - ☐ nəzarətedici
-

Sual: Qaydalar, bölgü, normalar-necə qaydalardır (Çəki: 1)

- ☐ təşkilati
 - ☐ koordinasiyaedici
 - ☒ tənzimləyici
 - ☐ aktivləşdirici
 - ☐ nəzarətedici
-

Sual: İdarəetmə sistemində maddi stimullaşdırma və gözlənilən yerdəyişmələr haqda qərar necə qərardır (Çəki: 1)

- ☐ təşkilati
 - ☐ koordinasiyaedici
 - ☐ tənzimləyici
 - ☒ aktivləşdirici
 - ☐ nəzarətedici
-

Sual: Qəbul edilmiş qərarın həyata keçirilməsi haqda qərar (Çəki: 1)

- ☐ təşkilati
 - ☐ koordinasiyaedici
 - ☐ tənzimləyici
 - ☐ aktivləşdirici
 - ☒ nəzarətedici
-

Sual: Menecment sisteminin konkret məqsədlərə çatması variantlarından alternativin seçilməsi və iqtisadi əsaslandırılması, optimallaşdırılması, proqnozlaşdırılması, təhlilinin nəticəsi belə adlanır (Çəki: 1)

- ☐ idarəetmə proqnozu
 - ☐ idarəetmə nəzarəti
 - ☒ idarəetmə qərarları
 - ☐ idarəetmə təhlili
 - ☐ idarəetmənin planlaşdırılması
-

Sual: Təşkilatın ən müxtəlif bölmələrinə aid olan, iş gününün başlaması və bitməsi, əmək haqqının ödənilməsi müddəti haqda qərarlar necə qərarlardır (Çəki: 1)

- ☒ ümumi
 - ☐ xüsusi
 - ☐ kollegial
 - ☐ təkbaşına
 - ☐ kollektiv
-

Sual: Ancaq bir bölməyə və ya bu bölmədə çalışan qrupa aid olan problemlərə aid qərar (Çəki: 1)

- ☐ ümumi
 - ☒ xüsusi
 - ☐ kollegial
 - ☐ təkbaşına
 - ☐ kollektiv
-

Sual: Məhsul satışından gəlir əldə edilməsi, daşınmaz əmlakın icarəyə verilməsi haqda qərar necə qərardır (Çəki: 1)

- ☒ kommersiya
- ☐ qeyri-kommersiya

- ☐ kollegial
- ☐ təkbaşına
- ☐ kollektiv

Sual: Sosial, ekoloji, etik, ictimai problemlər haqda qərar (Çəki: 1)

- ☐ kommersiya
- ☒ qeyri-kommersiya
- ☐ kollegial
- ☐ təkbaşına
- ☐ kollektiv

Sual: Rəhbərin öz qərarının düzgün olması haqda gümanına əsaslanan qərar (Çəki: 1)

- ☐ inert
- ☐ kollegial
- ☒ intuitiv
- ☐ təkbaşına
- ☐ kollektiv

Sual: Verilən ideyanı formalaşdıran və onu saxlayan qərar (Çəki: 1)

- ☒ tarazlaşdırılmış
- ☐ intuitiv
- ☐ kollegial
- ☐ təkbaşına
- ☐ kollektiv

Sual: Ehtiyatlı axtarış nəticəsində qəbul edilmiş qərar (Çəki: 1)

- ☐ tarazlaşdırılmış
- ☐ intuitiv
- ☒ inert
- ☐ təkbaşına
- ☐ kollektiv

Sual: Menecer tərəfindən işə üstün tənqidiliklə yanaşmaqla bütün variantların qiymətləndirilməsi ilə xarakterizə edilən qərarlar (Çəki: 1)

- ☐ tarazlaşdırılmış
- ☐ intuitiv
- ☐ inert
- ☒ ehtiyatlı
- ☐ kollektiv

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təhlil, əsaslandırma və optimallaşdırma metodları əsasında verilmiş qərar (Çəki: 1)

- ☒ rəşional
 - ☐ intuitiv
 - ☐ inert
 - ☐ ehtiyatlı
 - ☐ kollektiv
-

Sual: Əmrlər, tapşırıqlar, planlar, hədəflər-nədir (Çəki: 1)

- ☒ qərarların təzahür formaları
 - ☐ formalizasiya metodları
 - ☐ kodlaşdırma
 - ☐ idarəetmə obyektləri
 - ☐ idarəetmə subyektləri
-

Sual: Mətnlər, qrafiklər, formalar, riyazi tapşırıq planları-nədir (Çəki: 1)

- ☐ qərarların təzahür formaları
 - ☒ formalizasiya metodları
 - ☐ ötürmə vasitələri
 - ☐ idarəetmə obyektləri
 - ☐ idarəetmə subyektləri
-

Sual: Yazılı, verbal, elektron məlumatlar nəyi ifadə edir (Çəki: 1)

- ☐ qərarların təzahür formalarını
 - ☐ formalizasiya metodlarını
 - ☒ ötürmə vasitələrini
 - ☐ idarəetmə obyektlərini
 - ☐ idarəetmə subyektlərini
-

Sual: Maqnit daşıyıcıları, tabulyaqrammlar kimi xüsusi vasitələrə aid qərarlar (Çəki: 1)

- ☐ intuitiv
 - ☐ inert
 - ☐ ehtiyatlı
 - ☐ kollektiv
 - ☒ kodlaşdırılmış
-

Sual: Qərarların parametrlərinin onların reallaşdırılmasını təmin edən və konkret istehlakçını razı salan məcmusu necə adlanır (Çəki: 1)

- ☒ idarəetmə qərarlarının keyfiyyəti
 - ☐ idarəetmə qərarlarının subyektı
 - ☐ idarəetmə qərarlarının obyektı
 - ☐ formalizasiya metodu
 - ☐ ötürmə vasitələri
-

Sual: Əldə edilmiş nailiyyətlərə, real yerləşdirilmiş resurslara və vaxta əsaslanma nəyi tələb edir (Çəki: 1)

- ☒ real olmağı
- ☐ reallaşdırma mexanizmini təhlil etməyi

- ☐ real vaxt həcmində qəbul və icra edilməyi
 - ☐ reallaşdırıla bilən olmağı
 - ☐ çevik olmağı
-

Sual: Təşkilatı əhatə edən bölmələr daxil olmaqla stimullaşdırma,qərarın reallaşmasına nəzarət nəyi tələb edir (Çəki: 1)

- ☐ real olmağı
 - ☒ reallaşdırma mexanizmini təhlil etməyi
 - ☐ real vaxt həcmində qəbul və icra edilməyi
 - ☐ reallaşdırıla bilən olmağı
 - ☐ çevik olmağı
-

Sual: Münaqişələrin yaranması nəticəsində qərarların icrasına mane olan vəziyyətdən qaçmaq bacarığı nəyi tələb edir (Çəki: 1)

- ☐ real olmağı
 - ☐ reallaşdırma mexanizmini təhlil etməyi
 - ☐ real vaxt həcmində qəbul və icra edilməyi
 - ☒ reallaşdırıla bilən olmağı
 - ☐ çevik olmağı
-

Sual: Daxili və xarici şərtlərin dəyişməsi zamanı nail olunma məqsəd və alqoritminin dəyişilməsini nəzərə almaq,idarəetmə obyektinin vəziyyətinin təsvirini əhatə etmək,hansı ki,bu halda qərarın icrası dayandırılmalı və yeni qərar qəbul edilməlidir-bu nəyi tələb edir (Çəki: 1)

- ☐ real olmağı
 - ☐ reallaşdırma mexanizmini təhlil etməyi
 - ☐ real vaxt həcmində qəbul və icra edilməyi
 - ☐ reallaşdırıla bilən olmağı
 - ☒ çevik olmağı
-

Sual: Bu-rəhbəri hər hansı bir nəticəyə gəlməyə və lazımi hərəkətləri etməyə məcbur edən düşünülmüş,analitik və təşkilati fəaliyyətin nəticəsidir (Çəki: 1)

- ☐ informasiya
 - ☐ proqnoz
 - ☒ qərar
 - ☐ subyekt
 - ☐ obyekt
-

Sual: İlkın daşıyıcıdan əldə edilən və digərləri üçün məlumat rolunu rolunu oynayan bilgi nədir (Çəki: 1)

- ☒ informasiya
 - ☐ proqnoz
 - ☐ qərar
 - ☐ subyekt
 - ☐ indikatorlar
-

Sual: Təşkilatın uzunmüddətli inkişafı istiqamətində menecerlər qərarı planlaşdırmaq və qəbul etmək üçün hansı səviyyədə informasiyaya ehtiyac duyurlar (Çəki: 1)

- ☒ strateji
- ☐ cari
- ☐ operativ

- ☐ alternativ
 - ☐ qısamüddətli
-

Sual: Pest analiz-nə vasitəsidir (Çəki: 1)

- ☒ xarici analiz
 - ☐ daxili analiz
 - ☐ iqtisadi analiz
 - ☐ siyasi analiz
 - ☐ xarici və daxili analiz
-

Sual: Pest analizdə qiymət və əmək tənzimlənməsi hansı faktora aid edilir (Çəki: 1)

- ☐ texnoloji faktor
 - ☐ sosial faktor
 - ☐ iqtisadi faktor
 - ☒ siyasi faktor
 - ☐ xarici və daxili analiz
-

Sual: Pest analizdə əmək resurslarının səviyyəsi hansı faktora aid edilir (Çəki: 1)

- ☐ texnoloji faktor
 - ☐ sosial faktor
 - ☒ iqtisadi faktor
 - ☐ siyasi faktor
 - ☐ xarici və daxili analiz
-

Sual: Pest analizdə istehlakçıların əmtəələrə(brend və ya brend olmayan)münasibəti, ərazinin mobilliyi hansı faktora aid edilir (Çəki: 1)

- ☐ texnoloji faktor
 - ☒ sosial faktor
 - ☐ iqtisadi faktor
 - ☐ siyasi faktor
 - ☐ xarici və daxili analiz
-

Sual: Pest analizdə informasiya və kommunikasiya hansı faktora aid edilir (Çəki: 1)

- ☒ texnoloji faktor
 - ☐ sosial faktor
 - ☐ iqtisadi faktor
 - ☐ siyasi faktor
 - ☐ xarici və daxili analiz
-

Sual: Giriş,çıxış,xarici və daxili-bunlar informasiyanın hansı təsnifatına aiddir (Çəki: 1)

- ☒ yaranma yerinə görə
 - ☐ sabilliyinə görə
 - ☐ hazırlanma mərhələsinə görə
 - ☐ əks olunma üsuluna görə
 - ☐ idarəetmənin üsuluna görə
-

Sual: Dəyişən,daimi,birdəfəlik-bunlar informasiyanın hansı təsnifatına aiddir (Çəki: 1)

- ☐ yaranma yerinə görə
- ☒ sabilliyinə görə

- ☐ hazırlanma mərhələsinə görə
- ☐ əks olunma üsuluna görə
- ☐ idarəetmənin üsuluna görə

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İlk,ikincili,yekun-bunlar informasiyanın hansı təsnifatına daxildir (Çəki: 1)

- ☐ yaranma yerinə görə
- ☐ sabilliyinə görə
- ☒ hazırlanma mərhələsinə görə
- ☐ əks olunma üsuluna görə
- ☐ idarəetmənin üsuluna görə

Sual: Test,qrafik üsulu-informasiyanın hansı təsnifatına aid edilir (Çəki: 1)

- ☐ yaranma yerinə görə
- ☐ sabilliyinə görə
- ☐ hazırlanma mərhələsinə görə
- ☒ əks olunma üsuluna görə
- ☐ idarəetmənin üsuluna görə

Sual: Plan,normativ-məlumat,qeydiyyat,operativ-bunlar informasiyanın hansı təsnifatına aiddir (Çəki: 1)

- ☐ yaranma yerinə görə
- ☐ sabilliyinə görə
- ☐ hazırlanma mərhələsinə görə
- ☐ əks olunma üsuluna görə
- ☒ idarəetmənin üsuluna görə

Sual: Sənaye,kənd təsərrüfatı,nəqliyyat üzrə informasiya-bu necə təsnifatıdır (Çəki: 1)

- ☒ kənd təsərrüfatı üzrə
- ☐ təkrar istehsalın faza və prosesləri üzrə
- ☐ ötürülmə forması üzrə
- ☐ təyinatı üzrə
- ☐ mənbələri üzrə

Sual: İstehsal,reallaşdırma,material-texniki təminat,davranış,bölgü və istehlak üzrə informasiya necə təsnifatıdır (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☒ təkrar istehsalın faza və prosesləri üzrə
 - ☐ ötürülmə forması üzrə
 - ☐ təyinatı üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: Əmtəənin keyfiyyət göstəriciləri, onun dəyəri, bazar infrastruktur, əmək kollektivinin sosial inkişafı-bunlar informasiyanın nə üzrə təsnifatıdır (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☒ obyekt üzrə
 - ☐ ötürülmə forması üzrə
 - ☐ təyinatı üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: Verbal, mətn, rəqəmsal, qrafik informasiyası hansı təsnifata daxildir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☐ təkrar istehsalın faza və prosesləri üzrə
 - ☒ ötürülmə forması üzrə
 - ☐ təyinatı üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: Elektron, telefon, yazılı informasiya hansı təsnifatı əks etdirir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☐ təkrar istehsalın faza və prosesləri üzrə
 - ☒ ötürülmə üsulu üzrə
 - ☐ təyinatı üzrə
 - ☐ mənbələri üzrə]
-

Sual: Müəyyən və ya reqlamentləşdirilməmiş müddətdə tələb olunan informasiya necə təsnifata daxildir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☐ təkrar istehsalın faza və prosesləri üzrə
 - ☒ ötürülmə rejimi üzrə
 - ☐ təyinatı üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: İqtisadi, texniki, sosial, metodiki, qeydiyyat, hesabat, təşkilati-bunlar informasiyanın hansı təsnifatını əks etdirir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☐ obyekt üzrə
 - ☐ ötürülmə forması üzrə
 - ☒ təyinatı üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: Marketing mərhələsində istifadə edilən təşkilati-texniki hazırlıq, istehsal, utilizasiya-informasiyanın nə üzrə təsnifatına daxildir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı üzrə
 - ☐ obyekt üzrə
 - ☐ ötürülmə forması üzrə
 - ☒ obyektin həyat tsikli mərhələsi üzrə
 - ☐ mənbələri üzrə
-

Sual: Uzunmüddətə saxlanılan, qısamüddətə saxlanılan, saxlanılmayan-informasiyanın nə üzrə təsnifatına daxildir (Çəki: 1)

- ☒ saxlanılma üzrə

- ☐ kənd təsərrüfatı sahələri üzrə
 - ☐ obyekt üzrə
 - ☐ ötürülmə forması üzrə
 - ☐ mənbəyi üzrə
-

Sual: İdarəetmə sistemində istifadə edilən verilənlərin yığılması, saxlanması, toplanması, ax-tarışı və ötürülməsi sistemi (Çəki: 1)

- ☒ informasiya sistemi
 - ☐ istehsal sistemi
 - ☐ marketinq sistemi
 - ☐ reklam sistemi
 - ☐ nəzarət sistemi
-

Sual: Mətbuat, radio, televiziya nəyin daşıyıcılarıdır (Çəki: 1)

- ☐ istehsal informasiyasın
 - ☐ marketinq informasiyasının
 - ☒ reklam informasiyasının
 - ☐ daxili informasiyanın
 - ☐ nəzarət informasiyasının
-

Sual: İnformasiyanın saxlanmasını təmin edən hüquqi və adminstrativ xarakterli xüsusi əməliyyatların, təşkilati tədbirlərin, fiziki və texniki qoruma vasitələrinin, xüsusi bölmələrin yığımının məcmusu necə adlanır (Çəki: 1)

- ☒ qoruma sistemi
 - ☐ istehsal sistemi
 - ☐ marketinq sistemi
 - ☐ reklam sistemi
 - ☐ menecment sistemi
-

Sual: İdarəetmənin həyata keçirilməsi üçün təşkilatların vəziyyətini obyektiv əks etdirən əlaqə kanalları vasitəsilə ötürülən məlumatların məcmusu (Çəki: 1)

- ☒ informasiya axınıdır
 - ☐ istehsal sistemi
 - ☐ marketinq sistemi
 - ☐ reklam sistemi
 - ☐ maliyyə axınlarına
-

Sual: Əşyalaşmış canlı əmək resursları haqqında informasiya axınları nəyə aid edilir (Çəki: 1)

- ☒ informasiya növünə
 - ☐ maliyyə növünə
 - ☐ düz axınlara
 - ☐ əks axınlara
 - ☐ dolaylı axınlara
-

Sual: Maliyyə, kapital, bank sisteminin vəziyyəti haqqında informasiya nəyə aid edilir (Çəki: 1)

- ☐ informasiya axınlarına
- ☒ maliyyə axınlarına
- ☐ düz axınlara
- ☐ əks axınlara
- ☐ dolaylı axınlara

Sual: İstehsal parametrlərini kəmiyyət və keyfiyyət göstəriciləri üzrə reqlamentləşdirən informasiya, tapşırıqlar və onlara nail olma yolları nəyə aid edilir (Çəki: 1)

- ☐ informasiya axınlarına
 - ☐ maliyyə axınlarına
 - ☒ düz axınlara
 - ☐ əks axınlara
 - ☐ dolayı axınlara
-

Sual: İdarəetmə qərarlarının yerinə yetirilməsi, müqayisə, nəticələrin qiymətləndirilməsi, təhlil, yeni qərarların hazırlanması haqqında informasiya nəyə aid edilir (Çəki: 1)

- ☐ informasiya axınlarına
 - ☐ maliyyə axınlarına
 - ☐ düz axınlara
 - ☒ əks axınlara
 - ☐ dolayı axınlara
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı dəyişikliklər əmtəə və xidmətlərin çeşidinə görə alıcı tələbatının dəyişməsinə təsir edir və istehsal proqramlarının formalaşması üçün idarəetmə qərarlarının işlənilməsi, hazırlanmasında nəzərə alınmalıdır (Çəki: 1)

- ☒ Demografik
 - ☐ Təbii
 - ☐ Texnoloji
 - ☐ Qanunverici
 - ☐ İqtisadi
-

Sual: Hansı şərtlər ehtiyatların mövcudluğunu və müəssisənin əməli fəaliyyətində nəzərə alınmalı olan regionun xarici mühitinin vəziyyətini xarakterizə edir (Çəki: 1)

- ☐ Demografik
 - ☒ Təbii
 - ☐ Texnoloji
 - ☐ Qanunverici
 - ☐ İqtisadi
-

Sual: Əmək bazarının, əhəlinin sosial müdafiəsi və əməkqabiliyyətli əhəlinin məşğulluq səviyyəsinin dəyişməsi hansı amillərlə əlaqədardır (Çəki: 1)

- ☒ Demografik
- ☐ Təbii
- ☐ Texnoloji
- ☐ Qanunverici
- ☐ İqtisadi

Sual: Yeni konstruksiya materiallarının, rabitə vasitələrinin yaranması nəticəsində istehsal texnologiyasındakı dəyişikliklər hansı amillərlə bağlıdır (Çəki: 1)

- ☐ Demografik
 - ☐ Təbii
 - ☒ Texnoloji
 - ☐ Qanunverici
 - ☐ İqtisadi
-

Sual: Sosial və ekoloji nəticələri nəzərə alaraq hər hansı bir optimallaşdırma meyarına görə bütün alternativ variantlardan tərtib edilən qərarlar necə adlanır (Çəki: 1)

- ☒ Optimal qərarlar
 - ☐ Sosial qərarlar
 - ☐ Ekoloji qərarlar
 - ☐ İqtisadi qərarlar
 - ☐ Siyasi qərarlar
-

Sual: Təhlil edilən mürəkkəb hadisələrin və maddələrin onların xüsusiyyətlərinin sonradan bütövlükdə, qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda müzakirəsində dərinlən öyrənilməsi üçün tərkib hissələrə bölünməsinə nəzərdə tutan prinsip necə adlanır (Çəki: 1)

- ☒ Təhlil və sintezin tamlıq prinsipi
 - ☐ Aparıcı həlqənin ayrılması prinsipi
 - ☐ Həcm, keyfiyyət və vaxt üzrə təhlil variantlarının uyğunluğunun təmin edilməsi prinsipi
 - ☐ Operativlik və vaxtlı-vaxtında olma prinsipi
 - ☐ Kəmiyyətin təyin edilməsi prinsipi
-

Sual: Aparıcı həlqənin ayrılması ilə təhlil amilləri yolu ilə məqsədlərin qarşıya qoyulmasını və onlara çatma üsullarının müəyyənləşdirilməsini nəzərdə tutan prinsip (Çəki: 1)

- ☒ Təhlil və sintezin tamlıq prinsipi
 - ☐ Aparıcı həlqənin ayrılması prinsipi
 - ☐ Həcm, keyfiyyət və vaxt üzrə təhlil variantlarının uyğunluğunun təmin edilməsi prinsipi
 - ☐ Operativlik və vaxtlı-vaxtında olma prinsipi
 - ☐ Kəmiyyətin təyin edilməsi prinsipi
-

Sual: Təşkilatın işini qiymətləndirməyə, plan göstəricilərindən geriləmələri müəyyən etməyə, onların səbəblərini təyin etməyə və ehtiyatları aşkara çıxarmağa imkan verən metod necə adlanır (Çəki: 1)

- ☒ Müqayisə metodu
 - ☐ İndeks metodu
 - ☐ Balans metodu
 - ☐ Planlaşdırma metodu
 - ☐ Kənarlaşma metodu
-

Sual: Bu metod ayrı-ayrı elementləri ölçülə bilməyən mürəkkəb hadisələrin öyrənilməsində tətbiq olunur (Çəki: 1)

- ☐ Müqayisə metodu
 - ☒ İndeks metodu
 - ☐ Balans metodu
 - ☐ Planlaşdırma metodu
 - ☐ Kənarlaşma metodu
-

Sual: Bu metod təsərrüfat fəaliyyətinin qarşılıqlı əlaqədə olan göstəricilərinin qarşılıqlı təsirlərinin aşkarlanması və ölçülməsi, həmçinin istehsalın effektivliyinin yüksəldilməsi ehtiyatlarının hesablanması məqsədilə müqayisəsini nəzərdə tutur (Çəki: 1)

- ☐ Müqayisə metodu
- ☐ İndeks metodu
- ☒ Balans metodu
- ☐ Planlaşdırma metodu
- ☐ Kənarlaşma metodu

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bu metod ümumləşdirici göstəricinin amillərin – vuruqların bazis qiymətlərinin faktiki olaraq müntəzəm əvəzlənməsi yolu ilə təshih edilmiş bir çox qiymətlərini əks etdirir (Çəki: 1)

- ☐ Müqayisə metodu
- ☐ İndeks metodu
- ☒ Zəncir əvəzləməsi metodu
- ☐ Planlaşdırma metodu
- ☐ Kənarlaşma metodu

Sual: Bu metod digər amillər istisna olmaqla, bir amilin istehsal-təsərrüfat fəaliyyətinin ümumləşdirici göstəricilərinə təsirini fərqləndirməyə imkan verir (Çəki: 1)

- ☐ Müqayisə metodu
- ☐ İndeks metodu
- ☒ Eliminasiya metodu
- ☐ Planlaşdırma metodu
- ☐ Kənarlaşma metodu

Sual: Gözlənilən qiymət konsepsiyası aşağıdakılardan hansının ayrılmaz hissəsidir (Çəki: 1)

- ☐ Müqayisə metodu
- ☐ İndeks metodu
- ☒ Məqsədlər ağacı metodu
- ☐ Eliminasiya metodu
- ☐ Planlaşdırma metodu

Sual: Bu metod proseslərin aydınlaşdırılması və bir sıra göstəricilərin hesablanması, həmçinin nəticələrin müəyyən şəkllə salınması vasitəsidir (Çəki: 1)

- ☐ Müqayisə metodu
 - ☐ İndeks metodu
 - ☒ Qrafik metod
 - ☐ Eliminasiya metodu
 - ☐ Planlaşdırma metodu
-

Sual: Bu metod təşkilati-texniki tədbirlərin funksiyalarının yaxşılaşdırılması üzrə planın işlənilib hazırlanması amillərinin sıralanması məqsədilə tətbiq olunur (Çəki: 1)

- ☐ Müqayisə metodu
 - ☐ İndeks metodu
 - ☒ Faktorlu təhlil metodu
 - ☐ Eliminasiya metodu
 - ☐ Planlaşdırma metodu
-

Sual: Menecerlərə öz fəaliyyətlərinin mümkün alternativlərini rəqiblərinin mümkün cavab hərəkətlərini nəzərə almaqla təhlil etməyə imkan verən riyazi modellər bu modeldə istifadə olunur (Çəki: 1)

- ☒ Oyunlar nəzəriyyəsi
 - ☐ Növbələr nəzəriyyəsi
 - ☐ Xətti proqramlaşdırma
 - ☐ Hər biri
 - ☐ Gözləmələr nəzəriyyəsi
-

Sual: Bu model müəyyən tələb səviyyəsində xidmət kanallarının optimal sayının təyin edilməsi məqsədilə istifadə olunur (Çəki: 1)

- ☐ Oyunlar nəzəriyyəsi
 - ☒ Növbələr nəzəriyyəsi
 - ☐ Xətti proqramlaşdırma
 - ☐ Hər biri
 - ☐ Ədalət nəzəriyyəsi
-

Sual: Bu model optimal həllin tapılmasına (yeni ehtiyatın elə həcmi müəyyənləşdirir ki, onun yaradılmasına olan xərclər minimum olsun) və istehsal proseslərinin fasiləsizliyinə imkan verir (Çəki: 1)

- ☐ Oyunlar nəzəriyyəsi
 - ☐ Növbələr nəzəriyyəsi
 - ☒ Xətti proqramlaşdırma
 - ☐ Hər biri
 - ☐ Porter-Louer nəzəriyyəsi
-

Sual: İstehsal-təsərrüfat fəaliyyətinin ümumiləşdirici göstəricisinə müxtəlif amillərin təsirinin ümumi nəticəsinin əsaslandırılması nəzərdə tutulur (Çəki: 1)

- ☒ Təhlil və svodka (axırıncı yoxlama) üsulu zamanı
 - ☐ Mütləq və nisbi üstünlüklər üsulu
 - ☐ Orta üstünlüklər üsulu
 - ☐ Dinamik sıralar üsulu
 - ☐ Ümumi və seçmə müşahidələr üsulu
-

Sual: Bu üstünlüklər iqtisadi üstünlüklərin kəmiyyət xarakteristikası üçün istifadə olunur (Çəki: 1)

- ☒ Mütləq üstünlüklər
 - ☐ Nisbi üstünlüklər
 - ☐ Orta üstünlüklər
 - ☐ Hesabi
 - ☐ Orta ölçülü
-

Bölmə: 0903

Ad	0903
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu üstünlük mütləq nisbətləri özündə ifadə edir, plan tapşırıqlarının yerinə yetirilməsi, normalara, xüsusi çəki, intensivlik göstəricilərinə riayət edilmə səviyyəsini xarakterizə edir (Çəki: 1)

- ☒ Nisbi üstünlüklər
- ☐ Mütləq üstünlüklər
- ☐ Orta üstünlüklər
- ☐ Hesabi
- ☐ Orta ölçülü

Sual: Bu, kütləvi, keyfiyyətə bircinsli hadisələrin xarakteristikalarının ümumiləşdirilməsidir, verilmiş hadisələr məcmusunun nisbi xüsusiyyətini ifadə edir, onun daha tipik xüsusiyyətlərini müəyyən edir (Çəki: 1)

- ☐ Təhlil və svodka (axırncı yoxlama) üsulu zamanı
- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
- ☒ Orta üstünlüklər üsulu
- ☐ Dinamik sıralar üsulu
- ☐ Ümumi və seçmə müşahidələr üsulu

Sual: Bu təhlil göstəricilərin zamana görə inkişaf qanunauyğunluqlarının və meyllərinin üzə çıxarılmasındakı dəyişikliklərin xarakteristikasını təxmin edir (Çəki: 1)

- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
- ☐ Orta üstünlüklər üsulu
- ☒ Dinamik sıralar üsulu
- ☐ Ümumi və seçmə müşahidələr üsulu
- ☐ Təhlil və svodka (axırncı yoxlama) üsulu

Sual: Müəssisənin fəaliyyətinin hər hansı bir tərəfini xarakterizə edən bütün hadisələrin məcmusunun öyrənilməsi üçün bu təhlildən istifadə olunur (Çəki: 1)

- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
- ☐ Orta üstünlüklər üsulu
- ☐ Dinamik sıralar üsulu
- ☒ Ümumi və seçmə müşahidələr üsulu
- ☐ Təhlil və svodka (axırncı yoxlama) üsulu

Sual: Bu təhlil əsas göstəricinin ayrı-ayrı tərkib hissələrə bölünməsi üçün tətbiq olunur (Çəki: 1)

- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
- ☐ Orta üstünlüklər üsulu
- ☐ Dinamik sıralar üsulu
- ☐ Ümumi və seçmə müşahidələr üsulu
- ☒ Detallaşdırma və ümumiləşdirmə üsulu

Sual: Bu təhlil tədqiqat obyektinin həyat tsiklinə görə məcmu xərclərin hər vahidinə düşən faydalılıq effektinin artırılması metodunu özündə ifadə edir (Çəki: 1)

- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
 - ☒ Funksional dəyər təhlili
 - ☐ Dinamik sıralar üsulu
 - ☐ Ümumi və seçmə müşahidələr üsulu
 - ☐ Detallaşdırma və ümumiləşdirmə üsulu
-

Sual: Maşın, avadanlıqların yaradılmasında və optimallaşdırma üçün olan texnologiyalarda, müəssisələrin təşkilati strukturunun və bölmələrinin, istehsalın təşkili metodlarının təkmilləşdirilməsi zamanı hansı təhlil tətbiq olunur (Çəki: 1)

- ☐ Mütləq və nisbi üstünlüklər üsulu
 - ☒ Funksional dəyər təhlili
 - ☐ Dinamik sıralar üsulu
 - ☐ Ümumi və seçmə müşahidələr üsulu
 - ☐ Detallaşdırma və ümumiləşdirmə üsulu
-

Sual: Menecerin gələcəyi proqnozlaşdırması və alternativ hərəkətləri təyin etməsi prosesi necə adlanır (Çəki: 1)

- ☐ Qərar qəbulu prosesi
 - ☐ Təşkilat
 - ☐ Kadr qəbulu
 - ☒ Planlaşdırma
 - ☐ Koordinasiya
-

Sual: Arzulanan nəticənin əldə olunması məqsədilə ideyaların başqalarına ötürülməsi prosesi necə adlanır (Çəki: 1)

- ☐ Qərar qəbulu prosesi
 - ☐ Təşkilat
 - ☐ Kadr qəbulu
 - ☒ Kommunikasiya
 - ☐ Nəzarət
-

Sual: Qarşıya qoyulmuş məqsədlərə çatılması üçün həyata keçirilməsi təsdiq olunmuş hərəkətlər ardıcılığı necə adlanır (Çəki: 1)

- ☒ Proqram
 - ☐ Missiya
 - ☐ Strategiya
 - ☐ Uzaqqörmə
 - ☐ Kadr qəbulu
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Proqnozlaşdırmanın bu metodu obyektin gələcək davranışının və inkişafının keçmiş tendensiyalarına əsaslanır (Çəki: 1)

- ☒ Ektropolyasiya
 - ☐ Parametrik
 - ☐ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

Sual: Vahid və azseriyalı istehsal şərtində hansı proqnozlaşdırma metodundan istifadə edirlər (Çəki: 1)

- ☐ Ektropolyasiya
 - ☒ Parametrik
 - ☐ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

Sual: Silinmiş göstəricilər və reqressiyya səviyyəsinə görə bölmənin proqnozlaşdırma metodu hansıdır (Çəki: 1)

- ☐ Ektropolyasiya
 - ☒ Parametrik
 - ☐ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

Sual: Aşağıdakı metodlardan bir neçə əsas funksiyalarla və ya kifayət qədər statistik informasiyaya malik olmayan obyektlər üçün istifadə edilir (Çəki: 1)

- ☐ Ektropolyasiya
 - ☐ Parametrik
 - ☒ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

Sual: Bu proqnozlaşdırma metodunun sahənin mütəxəssisləri qrupu tərəfində işlənilir (Çəki: 1)

- ☐ Ektropolyasiya
 - ☐ Parametrik
 - ☒ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

Sual: Real obyektlər modelinin köməyi ilə formalaşdırılan qərarlarının qəbul edilməsi prosesi (Çəki: 1)

- ☒ Modelləşdirmə
 - ☐ Ekspert
 - ☐ Ektropolyasiya
 - ☐ Parametrik
 - ☐ Situasiya
-

Sual: Məqsədə çatmaq üçün nəticənin blok sxemi və alternativ fəaliyyət üçün istifadə olunan məqsədlər ağacı hansı modeldir (Çəki: 1)

- ☒ Məntiqi
 - ☐ Fiziki
 - ☐ Riyazi
 - ☐ İqtisadi, riyazi
 - ☐ Tərəqqi
-

Sual: Təbii obyektin təsvirinin bir neçə dəfə proporsional şəkildə kiçildilmiş və müxtəlif materiallardan hazırlanmış hansı modeldən istifadə edilir (Çəki: 1)

- ☐ Məntiqi
 - ☒ Fiziki
 - ☐ Riyazi
 - ☐ İqtisadi, riyazi
 - ☐ Tərəqqi
-

Sual: Verilmiş parametrlərin dəyişilmə həcmnin inkişaf qanunauyğunluqların hansı modelin köməkliliyi və müəyyən etmək olar (Çəki: 1)

- ☐ Məntiqi
 - ☐ Fiziki
 - ☒ Riyazi
 - ☐ İqtisadi, riyazi
 - ☐ Tərəqqi
-

Sual: İdarəetmə qərarlarının qəbulunda hansı model tətbiq edilən obyekt haqqında tam təsəvvür əldə etməyə imkan verir (Çəki: 1)

- ☐ Məntiqi
 - ☐ Fiziki
 - ☒ Riyazi
 - ☐ İqtisadi, riyazi
 - ☐ Tərəqqi
-

Sual: Qərar qəbulunda hansı model tədqiqatın real obyektini əks etdirir, adekvat struktura və funksional parametrlər, xüsusiyyətlərə, qarşılıqlı əlaqəyə malikdir (Çəki: 1)

- ☐ Məntiqi
 - ☐ Fiziki
 - ☐ Riyazi
 - ☒ İqtisadi, riyazi
 - ☐ Tərəqqi
-

Sual: Regionda sahədə müəssisənin inkişaf perspektivlərinin gələcək vəziyyətini və ehtimal olunan yollarını hansı elmi üsul düzgün əks etdirir (Çəki: 1)

- ☐ Planlaşdırma
 - ☒ Proqnozlaşdırma
 - ☐ Görmək
 - ☐ Missiya
 - ☐ Prinsip
-

Sual: Ekstrapolyasiya metodu və parametrik metod aşağıdakılardan hansına qenetik yanaşmanın mahiyyətini təşkil edir (Çəki: 1)

- ☐ Planlaşdırma
 - ☒ Proqnozlaşdırma
 - ☐ Görmək
 - ☐ Missiya
 - ☐ Prinsip
-

Sual: Müxtəlif hipotezləri məqsədilə aparılan elmi əsaslandırılmış təcrübə (Çəki: 1)

- ☒ Eksperiment
 - ☐ Model
 - ☐ Plan
 - ☐ Prinsip
 - ☐ Analiz
-

Sual: Sizin bu aspekti informasiyaya çıxışın tənzimlənməsi ilə tənzimlənen, sizin özünün isə qanunla qorunan aspekti (Çəki: 1)

- ☒ Hüquqi aspekt
 - ☐ İqtisadi aspekt
 - ☐ Kütləvilik aspekti
 - ☐ Ehtiyat aspekti
 - ☐ Aşkarlıq aspekti
-

Sual: Sizin bu aspekt müəyyən iqtisadi effekt əldə edilmək üçün istifadə edilir (Çəki: 1)

- ☒ Hüquqi aspekt
 - ☐ İqtisadi aspekt
 - ☐ Kütləvilik aspekti
 - ☐ Ehtiyat aspekti
 - ☐ Aşkarlıq aspekti
-

Sual: Rəqiblərin gözlənilməyən tədbirlərinin planlaşdırılması üçün zəruri olan əhatəli göstərici hansı variantda düzgün verilmişdir (Çəki: 1)

- ☐ Qəflətən baş vermə effekti
 - ☐ Qəflətən baş vermə dövrü
 - ☒ Rəqib effekti
 - ☐ Rəqabət dövrü
 - ☐ Vaxt ehtiyatı
-

Sual: Eksperiment müxtəlif yoxlamaq məqsədi ilə keçirilən təcrübədir. Cümləni tamamlayın (Çəki: 1)

- ☒ Fərziyyə
 - ☐ Təcrübə
 - ☐ Ehtimal
 - ☐ Fiziki
 - ☐ Tədbir
-

Sual: Bu informasiya istifadəçi tərəfində əldə edilməsində məhdudiyyət var (Çəki: 1)

- ☒ Gizlilik
- ☐ Yaradıcılıq
- ☐ Hüquqlilik

- ☐ Materiallılıq
 - ☐ İqtisadi
-

Sual: Aşağıdakı prinsiplərdən hansı idarəetmə qərarları qəbul edərkən rəhbərlərdən fəaliyyətdə olan xarici ölkə qanunvericiliyində normanı mütləq nəzərə almağı tələb edir (Çəki: 1)

- ☒ Hüquqi müdafiə
 - ☐ Vətəndaş məsuliyyəti
 - ☐ Korporativ məsuliyyət
 - ☐ Fərdi məsuliyyət
 - ☐ Kollektiv məsuliyyət
-

Sual: Rəqibi əsl həqiqəti bilməkdən yayındıran informasiya necə adlanır (Çəki: 1)

- ☐ Məxvilik
 - ☐ Sirr
 - ☒ Dezinformasiya
 - ☐ Hüquq
 - ☐ Aspekt
-

Sual: Qərar qəbul edərkən təşkilatın həqiqəti əks etdirməyən sirrinin nümayiş etdirilməsi necə adlanır (Çəki: 1)

- ☒ Sirrin imitasiyası
 - ☐ Məxvilik
 - ☐ Dezinformasiya
 - ☐ Hüquq
 - ☐ Aspekt
-

Sual: Aşağıdakılardan hansı xarici informasiyanın mənbəyi deyil (Çəki: 1)

- ☐ Qanunverici və tənzimləyici orqanlar
 - ☐ Elektron sorğu əsasında informasiya tədqim edən informasiya agentlikləri
 - ☐ Müştərilər
 - ☐ Kreditorlar
 - ☒ Elektron bazadan sənədlər
-

Sual: Aşağıdakılardan hansı daxili informasiyanın mənbəyi deyil (Çəki: 1)

- ☐ İstehsal daxili elektron sənəd dövriyyəsi sistemi əməliyyat işləri üçün nəzərdə tutulan daxili sistem
 - ☐ Elektron bazadan götürülən sənədlər
 - ☐ Kağız daşıyıcılarında əks olunan sənədlər
 - ☒ Elektron şəkildə sorğu üzrə informasiya tədqim edən informasiya agentlikləri
 - ☐ Elektron sorğu əsasında informasiya tədqim edən informasiya agentlikləri
-

Sual: Informasiyanın hərəkətinin hansı mərhələsində informasiya ötürücüdən qəbul edən verilir (Çəki: 1)

- ☒ Birinci mərhələdə
 - ☐ İkinci mərhələdə
 - ☐ Üçüncü mərhələdə
 - ☐ Dördüncü mərhələdə
 - ☐ Hazırlıq mərhələdə
-

Sual: İnformasiyanın hərəkətinin hansı mərhələsində seçilmiş informasiyanın kodlaşdırılması həyata keçirilir (Çəki: 1)

- ☐ Birinci mərhələdə
- ☒ İkinci mərhələdə
- ☐ Üçüncü mərhələdə
- ☐ Dördüncü mərhələdə
- ☐ Hazırlıq mərhələdə

Sual: İnformasiyanın hərəkətinin hansı mərhələsində kodlaşdırılmış informasiya ötürücüsündən qəbul edilənə verilir (Çəki: 1)

- ☐ Birinci mərhələdə
- ☐ İkinci mərhələdə
- ☒ Üçüncü mərhələdə
- ☐ Dördüncü mərhələdə
- ☐ Hazırlıq mərhələdə

Sual: İnformasiyanın hərəkətinin hansı mərhələsində dekodlaşdırma (kodun açılması) aparılır (Çəki: 1)

- ☐ Birinci mərhələdə
- ☐ İkinci mərhələdə
- ☐ Üçüncü mərhələdə
- ☒ Dördüncü mərhələdə
- ☐ Hazırlıq mərhələdə

Sual: İnformasiya üzərində mülkiyyət hüququnun qorunmasında sızmaların qarşısının alınması necə adlanır (Çəki: 1)

- ☒ İnformasiya təhlükəsizliyi
- ☐ İnformasiya daşıyıcıları
- ☐ İnformasiya sistemi
- ☐ Hüquqi element
- ☐ İnformasiya obyektliyi

Sual: İnformasiyanın qorunmasının bu sistemi müxtəlif informasiya sistemlərində serverlərdə və kompüterlərin yaddaşında saxlanılan qiymətli informasiyanın müdafiəsi üçün nəzərdə tutulmuşdur. Doğru variant hansıdır (Çəki: 1)

- ☒ Proqram - aparat elementi
- ☐ Mühəndis texniki element
- ☐ Təşkilatı element
- ☐ Hüquqi element
- ☐ Texniki element

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərar nədir? (Çəki: 1)

- ☐ Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsidir
 - ☐ Qərar-insan əqlinin məhsuludur
 - ☒ Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, onu hər hansı bir nəticəyə və ya tələb edilən fəaliyyətə çıxarır
 - ☐ Qərar-insanı hər hansı bir nəticəyə gətirib çıxarır
 - ☐ bütün variantlar düzgündür
-

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- ☐ Məqsəd, Vəzifə, Peşəkarlıq
 - ☒ Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq
 - ☐ Məqsəd, Məsuliyyət, Peşəkarlıq
 - ☐ Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü
 - ☐ Məqsəd, Məsuliyyət, Əmək bölgüsü
-

Sual: İdarəetmə qərarlarının əsas növləri hansılardır? (Çəki: 1)

- ☐ İntuitiv, inert və insayt
 - ☐ İnert, ordinar və mülahizələrə əsaslanan
 - ☐ İntuitiv, inert, insayt və ordinar
 - ☒ İntuitiv, insayt və mülahizələrə əsaslanan
 - ☐ İnert, ordinar və insayt
-

Sual: İntuitiv qərarlar nədir? (Çəki: 1)

- ☒ İntuisiya əsasında qəbul edilən qərardır
 - ☐ Məntiqi təfəkkür nəticəsində qəbul edilən seçimdir
 - ☐ İnsan aqlının məhsuludur
 - ☐ Həyat təcrübəsi nəticəsində qəbul edilən qərardır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İnsayt qərarlar nədir? (Çəki: 1)

- ☐ İri şirkətlərdə qəbul edilən qərardır
 - ☐ Kompüter şirkətlərində qəbul edilən qərardır
 - ☒ Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
 - ☐ Saytlarla bağlı qərardır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tarazlaşmış qərarlar nədir? (Çəki: 1)

- ☒ Bu qərarları öz fəaliyyətinə, irəli sürülən mülahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlər qəbul edirlər və onlar bu zaman formalaşmış ilkin ideyaya malik olurlar
 - ☐ Tarazlaşmış qərarlar kifayət qədər əsaslandırılmır
 - ☐ Belə qərarlar ehtiyatlı axtarışın nəticəsidir
 - ☐ Belə qərarlarda orijinallıq, yenilik olmur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İmpulsiv qərarlar nədir? (Çəki: 1)

- ☐ Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir

- ☒ Belə qərarların müəllifləri çoxlu sayda ideyalar yaradırlar, lakin onları yoxlaya bilmirlər. Buna görə də belə qərarlar çox vaxt tap reallaşmır
 - ☐ Belə qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilir və tam reallaşdırılır
 - ☐ Belə qərarlar keçmiş təcrübəyə əsaslanır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İnert qərarlar nədir? (Çəki: 1)

- ☐ Rəhbərin şəxsi seçimidir
 - ☐ İntuisiya əsasında qəbul edilən qərarlardır
 - ☒ Ehtiyatlı axtarışın nəticəsidir
 - ☐ Qısa müddətdə qəbul edilən qərarlardır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Rəşional qərarlar nədir? (Çəki: 1)

- ☐ Keçmiş təcrübəyə əsaslanır
 - ☐ Risk şəraitində qəbul edilən qərarlardır
 - ☒ Belə qərarlar keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proses vasitəsi ilə əsaslandırılır
 - ☐ Ehtiyatlı axtarışın nəticəsidir
 - ☐ bütün variantlar düzgündür
-

Sual: Qərarların qəbulu baxımından idarəetmə prosesi hansı mərhələlərə ayrılır? (Çəki: 1)

- ☐ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi və reallaşdırılması
 - ☐ 1 Qərarların işlənilib hazırlanması və qəbul edilməsi 2 Qərarların reallaşdırılması və ona nəzarət
 - ☐ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi 3 Qərarların icrasına rəhbərlik 4 Qərarların icrasına nəzarət
 - ☒ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi 3 Qərarların icrasına rəhbərlik və ona nəzarət
 - ☐ 1. Qərarların reallaşdırılması və ona nəzarət 2. Qərarların icrasına rəhbərlik
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarların hansı növləri vardır? (Çəki: 1)

- ☒ Ordinar, asinergetik və sinergetik
 - ☐ Ordinar, inert və sinergetik
 - ☐ Ginergetik, bisinergetik və asinergetik
 - ☐ Ordinar, rəşional və sinergetik
 - ☐ düzgün variant yoxdur
-

Sual: Ordinar qərarlar nədir? (Çəki: 1)

- ☐ Kollektivin birgə qəbul etdiyi qərardır

- ☒ Nəticə vahidinə sərf edilən resursların səmərəliliyinin normalara uyğun saxlayan qərardır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini aşağı salır
 - ☐ düzgün variant yoxdur
-

Sual: Sinergetik qərarlar nədir? (Çəki: 1)

- ☒ Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - ☐ Sistemin effektivliyini aşağı salır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin azaldır
 - ☐ düzgün variant yoxdur
-

Sual: Asinergetik qərarlar nədir? (Çəki: 1)

- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - ☒ Əməliyyatların və sistemin effektivliyini aşağı salır
 - ☐ Risk şəraitində qəbul edilən qərardır
 - ☐ düzgün variant yoxdur
-

Sual: İdarəetmə qərarlarının mahiyyətini özündə əks etdirməyən yanaşma hansıdır. (Çəki: 1)

- ☐ Fəaliyyət məqsədlərin və ona nail olma üsulların seçilməsindən ibarət iradə fəaliyyət anlarından biridir.
 - ☐ İnsan davranışında variantların seçilməsindən ibarət idarə edilən aktdır.
 - ☐ Fəaliyyət alternativinin və ya fəaliyyət qamətinin seçilməsidir.
 - ☒ Ziddiyyətlərin aradan qaldırılması və situasiyanın dəyişdirilməsinə istiqamətlənmiş rəhbərliyin fəaliyyətidir.
 - ☐ Alternativlərin seçilməsi
-

Sual: İdarəetmə qərarlarının keyfiyyətini özündə əks etdirməyən yanaşma hansıdır. (Çəki: 1)

- ☐ Elmi cəhətdən əsaslılıq.
 - ☐ Vəhdədlilik.
 - ☐ Səlahiyyətçilik.
 - ☐ Məsuliyyətlik
 - ☒ Vaxtın müddətsizliyi.
-

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanması və həyata keçirilməsi neçə mərhələdən ibarətdir. (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanmasına hansı mərhələ aid deyildir. (Çəki: 1)

- ☐ Problemin situasiyasının aşkara çıxarılması və təhlili;
 - ☐ Məqsədin formalaşması.
 - ☒ Vahid qərarın seçilməsi.
 - ☐ Alternativin tam siyahısının aşkar edilməsi
 - ☐ Planın müəyyən olunması
-

Sual: İdarəetmə qərarların qəbul edilməsi hansı mərhələ aiddir. (Çəki: 1)

- ☒ Vahid qərarın seçilməsi.
 - ☐ Məqsədin formalaşması.
 - ☐ Alternativin tam siyahısının aşkar edilməsi.
 - ☐ Mümkün olan alternativin seçilməsi
 - ☐ Məqsədin müəyyən olunması
-

Sual: İdarəetmə qərarlarının həyata keçirilməsinə hansı mərhələ aiddir. (Çəki: 1)

- ☒ Qərarın yerinə yetirilməsi üzrə işlənilib təmin olunması.
 - ☐ Qərar qəbul edən şəxslər tərəfindən alternativin ilkin qiymətləndirilməsi.
 - ☐ Alternativin eksperimental qaydada yoxlanılması.
 - ☐ Yaxşı alternativin ilkin seçilməsi
 - ☐ Qərarların müəyyən olunması
-

Sual: İdarəetmə qərarlarının qəbul modellərinə aşağıdakı modellərdən hansılar daxil deyildir. (Çəki: 1)

- ☐ Modelləşdirmənin vacibliyi.
 - ☐ Mürəkkəblilik.
 - ☐ Ekperimentləşdirmə
 - ☐ Müəyyənlik
 - ☒ Metodil olan ilkin fərziyyələr
-

Sual: İdarəetmə funksiyaları üçün tipik qərarlarına hansı daxil deyildir. (Çəki: 1)

- ☐ Qərarın qəbul edilməsi üçün meyarların və məhdudiyyətlərin formalaşması;
 - ☐ Alternativlərin aşkar edilməsi.
 - ☐ Problemin diaqnozu
 - ☐ Problemin həlli
 - ☒ Alternativin tam siyahısının aşkar edilməsi.
-

Sual: Mühüm nəticələrin yaranması vaxtına aşağıdakı qərarlardan hansı fərqləndirmə xüsusiyyətinə görə düzgün deyildir. (Çəki: 1)

- ☐ Strateji qərarlar.
 - ☐ Perspektiv qərarlar.
 - ☐ Cari qərarlar.
 - ☐ Operativ qərarlar.
 - ☒ Qeyri-sabit qərarlar.
-

Sual: İdarəetmə qərarlarının qəbul edilməsi prosesinə təsir etməyən amilər hansıdır. (Çəki: 1)

- ☐ Rəhbərin şəxsi dəyərləri.
 - ☐ Qərarın qəbul edilməsi şəraiti.
 - ☐ Zaman və dəyişən mühit.
 - ☒ İnformasiya məhdudiyyətləri
 - ☐ İnformasiya bolluğu
-

Sual: Proqnozlaşdırılan səmərəliliyə uyğun olaraq qərarlar aşağıdakı təsirləşdirmədən hansı düzgün variantıdır. (Çəki: 1)

- ☒ Ordinar qərarlar.
- ☐ Strateji qərarlar.
- ☐ Perspektiv qərarlar.

- ☐ Cari qərarlar
- ☐ İntuitiv qərarlar

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərarın işlənilib hazırlanması, qəbul edilməsi və reallaşdırılması rəhbərin fəaliyyətində ən mühüm və ən vacib (Çəki: 1)

- ☒ proseduralar
- ☐ şərtidir
- ☐ əsasdır
- ☐ elementdir
- ☐ amilidir

Sual: Digər şəxslərin cəlb etməklə qəbul edilən qərarlar necə adlanır (Çəki: 1)

- ☐ alternativ
- ☒ kollegial
- ☐ təkbəşinə
- ☐ məntiqi-təfəkkür
- ☐ emosional-psixoloji

Sual: Aşağıdakılardan hansı idarəetmə qərarlarının fərqləndirici xüsusiyyətinə aid deyil (Çəki: 1)

- ☐ məqsəd
- ☐ nəticələr
- ☐ əmək bölgüsü
- ☐ peşəkarlıq
- ☒ məsuliyyət

Sual: Qərarların qəbulu tərəfindən istənilən növ işgüzar təşkilatda və səviyyədə həyata keçirilən ən vacib fəaliyyət növüdür. Cümləni tamamlayın. (Çəki: 1)

- ☒ menecerlər
- ☐ rəhbərlər
- ☐ mütəxəssislər
- ☐ qulluqçular
- ☐ idarəedicilər

Sual: İlkin olaraq idarəetmə qərarlar intuitiv, insayt və əsaslanmış qərarlar ola bilər. Cümləni tamamlayın. (Çəki: 1)

- ☒ mülahizələr
- ☐ tövsiyələr
- ☐ hesablamara
- ☐ eksperimentə

Sual: İlk olaraq idarəetmə qərarlarının neçə növü vardır (Çəki: 1)

- ☒ 3
 - ☐ 6
 - ☐ 5
 - ☐ 7
 - ☐ 9
-

Sual: İntuitiv qərarlar düzgün olması, əsasında qəbul edilən seçimidir. Cümləni tamamlayın. (Çəki: 1)

- ☒ hiss
 - ☐ eşitmək
 - ☐ görmək
 - ☐ yadda saxlamaq
 - ☐ duymaq
-

Sual: İnsayt qərarlar konkret problemin həllinin başa düşülməsi və ya ... edilməsidir. Cümləni tamamlayın. (Çəki: 1)

- ☒ dərk
 - ☐ qəbul
 - ☐ hiss
 - ☐ şərh
 - ☐ izah
-

Sual: Müləhizələrə əsaslanan qərarlar çox vaxtı ... qərarlar kimi başa düşülür. Cümləni tamamlayın. (Çəki: 1)

- ☒ intuitiv
 - ☐ insayt
 - ☐ empirik
 - ☐ sadə
 - ☐ mürəkkəb
-

Sual: Qərarların təsnifləşdirilməsi hansı variantda düzgün verilmir (Çəki: 1)

- ☐ məzmununa görə
 - ☐ formasına görə
 - ☐ zaman fəaliyyətinə və müddətinə görə
 - ☐ qəbulu əzifələrinə görə
 - ☒ reallaşdırılmasına görə
-

Sual: Qərarların zaman fəaliyyətinə və müddətinə görə təsnifləşdirilməsi hansı varintda düzgün verilmir (Çəki: 1)

- ☒ reallaşdırma
 - ☐ ordinar
 - ☐ sinergetik
 - ☐ asinergetik
 - ☐ real
-

Sual: Qərarların formasına görə təsnifləşdirilməsi hansı variantda düzgün verilmişdir (Çəki: 1)

- ☐ individual
 - ☐ qrup
 - ☐ qarışıq
 - ☐ kollektiv
 - ☒ qruplarası
-

Sual: Qərarların qəbulu vəzifələrinə görə təsnifləşdirilməsi hansı variantda düzgün əks olunmayıb (Çəki: 1)

- ☐ informasiyanın müəyyənliyi səviyyəsi
 - ☒ informasiyanın qeyri-müəyyənliyi səviyyəsi
 - ☐ qərar qəbul edən şəxslərin sayı
 - ☐ qərarların məzmunu
 - ☐ məqsədlərin sayı
-

Sual: Təşkilati fəaliyyət prosesi kimi idarəetmə prosesi də fasiləsiz bir prosesdir. Bu prosesi öyrənmək məqsədilə onu neçə mərhələyə bölürlər (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 8
 - ☐ 11
-

Sual: Hansı variant qərarların qəbulu keyfiyyətin aid deyil (Çəki: 1)

- ☐ elmi cəhətdən əsaslılıq
 - ☐ vəhdədlik
 - ☐ səlahiyyətlik
 - ☐ məqsəd aydınlığı
 - ☒ müddəsizlik
-

Sual: Qərarın işlənilib hazırlanması neçə mərhələdən ibarətdir (Çəki: 1)

- ☐ 3
 - ☒ 5
 - ☐ 6
 - ☐ 8
 - ☐ 11
-

Sual: Aşağıdakı variantlardan hansı qərarın işlənilib hazırlanması mərhələsinə aid deyil (Çəki: 1)

- ☐ Problem situasiyanın aşkara çıxarılması və təhlili
 - ☐ Məqsədlərin formalaşması
 - ☐ Alternativlərin tam situasiyanın aşkar edilməsi
 - ☐ Mümkün olan alternativ seçilməsi
 - ☒ vahid qərarın seçilməsi
-

Sual: Qərarın qəbul edilməsi neçə mərhələdən ibarətdir (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 6
 - ☐ 8
-

Sual: Aşağıdakı variantlardan hansı qərarın qəbul edilməsi mərhələsini özündə əks etdirmir (Çəki: 1)

- ☐ qərar qəbul edən şəxslər tərəfindən alternativin ilkin qiymətləndirilməsi
- ☐ alternativin eksperimental qaydada yoxlanması və vahid qərarın seçilməsi
- ☐ məqsədlərin formalaşması
- ☐ mümkün olan alternativin seçilməsi
- ☒ məqsədlərin formalaşması, mümkün olan alternativin seçilməsi

Sual: Qərarın reallaşdırılması neçə mərhələdən ibarətdir (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 6
- ☐ 9
- ☐ 11

Sual: Aşağıdakı variantlardan hansı qərarın reallaşdırılmasını özündə əks etdirmir (Çəki: 1)

- ☐ Məqsədlərin formalaşması
- ☐ Mümkün olan alternativin seçilməsi
- ☐ Alternativlərin qiymətləndirilməsi
- ☐ Vahid qərarın seçilməsi
- ☒ Heç biri

Sual: Aşağıdakı variantlardan hansı qərarın qəbul edilməsinə aiddir (Çəki: 1)

- ☒ qərar qəbul edən şəxslər tərəfindən alternativin ilkin qiymətləndirilməsi
- ☐ Alternativ tam siyahısını aşkar edilməsi
- ☐ Mümkün olan alternativin ilkin seçilməsi
- ☐ Yaxşı alternativin ilkin seçilməsi
- ☐ Qərarın yerinə yetirilməsi

Sual: Proqnozlaşdırıcı xüsusiyyətinə görə qərarlar (Çəki: 1)

- ☒ 3
- ☐ 5
- ☐ 7
- ☐ 9
- ☐ 11

Sual: İdarəetmə sistemində qərarlarının neçə növü vardır (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	

Sual: Rəhbərin şəxsi intuisiyasına əsaslanan qərarlar hansılardır (Çəki: 1)

- ☒ İntuitiv qərarlar
 - ☐ İnsayt qərarlar
 - ☐ İnert qərarlar
 - ☐ Tarazlaşmış qərarlar
 - ☐ İmpulsiv qərarlar
-

Sual: Hamı tərəfindən başa düşülən qərar necə adlanır (Çəki: 1)

- ☒ İnsayt qərarlar
 - ☐ İntuitiv qərarlar
 - ☐ İnert qərarlar
 - ☐ Tarazlaşmış qərarlar
 - ☐ İmpulsiv qərarlar
-

Sual: Çılgın xarakterli rəhbərlərin qəbul etdiyi qərarlar necə adlanır (Çəki: 1)

- ☒ İmpulsiv qərarlar
 - ☐ İntuitiv qərarlar
 - ☐ İnert qərarlar
 - ☐ Tarazlaşmış qərarlar
 - ☐ İnsayt qərarlar
-

Sual: Sona qədər reallaşdırıla bilməyən qərarlar necə adlanır (Çəki: 1)

- ☒ İmpulsiv qərarlar
 - ☐ İntuitiv qərarlar
 - ☐ İnert qərarlar
 - ☐ Tarazlaşmış qərarlar
 - ☐ İnsayt qərarlar
-

Sual: Orijinalıq müşahidə olunmayan, köhnə qərarların təkrarı kimi səslənən qərarlar necə adlanır (Çəki: 1)

- ☒ İnert qərarlar
 - ☐ İntuitiv qərarlar
 - ☐ İmpulsiv qərarlar
 - ☐ Tarazlaşmış qərarlar
 - ☐ İnsayt qərarlar
-

Sual: "Yüz ölç, bir biç" prinsipi əsasında hansı qərarlar qəbul edilir (Çəki: 1)

- ☒ Tarazlaşmış qərarlar
 - ☐ İntuitiv qərarlar
 - ☐ İmpulsiv qərarlar
 - ☐ İnert qərarlar
 - ☐ İnsayt qərarlar
-

Sual: Rəşional qərarlar mlahizələrə əsaslanan qərarlardan hansı xüsusiyyətinə görə fərqlənir (Çəki: 1)

- ☒ Keçmiş təcrübədən asılıdır

- ☐ Obyektinə görə
 - ☐ Subyektinə görə
 - ☐ Heç bir xüsusiyyətinə görə
 - ☐ [yeni cavab]
-

Sual: Mülahizələrə əsaslanan qərarlar rasional qərarlardan hansı xüsusiyyətinə görə fərqlənir (Çəki: 1)

- ☒ Keçmiş təcrübədən asılıdır
 - ☐ Keçmiş təcrübədən asılı deyil
 - ☐ Obyektinə görə
 - ☐ Subyektinə görə
 - ☐ Heç bir xüsusiyyətinə görə
-

Sual: Hansı qərarlar əldə edilən nəticə vahidinə resursların sərfi səmərəliliyi kəskin artırır (Çəki: 1)

- ☒ Sinergetik qərarlar
 - ☐ Asinergetik qərarlar
 - ☐ Ordinar qərarlar
 - ☐ İmpulsiv qərarlar
 - ☐ İnert qərarlar
-

Sual: Hansı qərarlar əldə edilən nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin aşağı salır (Çəki: 1)

- ☒ Asinergetik qərarlar
 - ☐ Sinergetik qərarlar
 - ☐ Ordinar qərarlar
 - ☐ İmpulsiv qərarlar
 - ☐ İnert qərarlar
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı qərarlar əldə edilən nəticə vahidinə resursların sərfi səmərəliliyini sabit saxlayır (Çəki: 1)

- ☒ Ordinar qərarlar
 - ☐ Sinergetik qərarlar
 - ☐ Asinergetik qərarlar
 - ☐ İmpulsiv qərarlar
 - ☐ İnert qərarlar
-

Sual: İdarəetmə qərarları hansı xüsusiyyətlərinə görə digər qərarlardan fərqlənir (Çəki: 1)

- ☒ Məqsəd, nəticə, əmək bölgüsü, peşəkarlıq
- ☐ Məqsəd, nəticə, əmək bölgüsü, operativlik

- ☐ Məqsəd, nəticə, əmək bölgüsü, səlahiyyət
 - ☐ Məqsəd, nəticə, əmək bölgüsü, məsuliyyət
 - ☐ Məqsəd, nəticə, əmək bölgüsü, vaxtın konkretliyi
-

Sual: Qərarlar zaman fəaliyyətinə və müddətinə görə neçə cür olur (Çəki: 1)

- ☒ Uzunmüddətli, ortamüddətli, qısamüddətli və birdəfəlik
 - ☐ Uzunmüddətli, ortamüddətli, qısamüddətli
 - ☐ Uzunmüddətli, ortamüddətli, qısamüddətli, birdəfəlik və çoxdəfəlik
 - ☐ Birdəfəlik və çoxdəfəlik
 - ☐ Uzunmüddətli və qısamüddətli
-

Sual: İdarəetmə obyekti və mühüm nəticələrin yaranması vaxtına görə qərarlar neçə cür olur (Çəki: 1)

- ☒ Strateji, perspektiv, cari, operativ, sabitləşdirici
 - ☐ Strateji və sabitləşdirici
 - ☐ Strateji, perspektiv, cari, operativ
 - ☐ Strateji, perspektiv, cari, operativ, sabitləşdirici, operativ
 - ☐ Perspektiv, cari, operativ
-

Sual: Qərarların qəbulu baxımından idarəetmə prosesi neçə mərhələdən ibarətdir (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: İdarəetmə qərarlarının keyfiyyətinə qarşı neçə tələb qoyulur (Çəki: 1)

- ☒ 12
 - ☐ 11
 - ☐ 10
 - ☐ 9
 - ☐ 8
-

Sual: İstənilən idarəetmə qərarını lazımi yerdə və lazımi vaxtda qəbul etdikdə yüksək səmərə verə bilər. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Operativlik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Lakoniklik
 - ☐ Elmi cəhətdən əsaslandırma
 - ☐ Səlahiyyətçilik
-

Sual: Hər bir idarəetmə qərarının dəqiq ünvanının olması ilə yanaşı onun konkret icra müddəti də qərarla öz əksini tapmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Vaxtın konkretliyi
 - ☐ Operativlik
 - ☐ Lakoniklik
 - ☐ Elmi cəhətdən əsaslandırma
 - ☐ Səlahiyyətçilik
-

Sual: Qərar mümkün qədər qısa və dəqiq olmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Lakoniklik
- ☐ Operativlik
- ☐ Vaxtın konkretliyi
- ☐ Elmi cəhətdən əsaslandırma
- ☐ Səlahiyyətlik

Sual: Təşkilatda verilən qərarlar bir-birinə zidd ola bilməz və bir-birinin davamı kimi səslənməlidir. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Vəhdətlik
- ☐ Operativlik
- ☐ Vaxtın konkretliyi
- ☐ Elmi cəhətdən əsaslandırma
- ☐ Səlahiyyətçilik

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı qərarların qruplaşdırma meyarlarını əks etdirir (Çəki: 1)

- ☒ Sistemlilik, ierarxiya, təbəçilik və tsiklik
- ☐ Sistemlilik, ierarxiya, təbəçilik, səlahiyyətçilik və tsiklik
- ☐ Sistemlilik, ierarxiya və tsiklik
- ☐ Sistemlilik, ierarxiya, məsuliyyət, təbəçilik və tsiklik
- ☐ Sistemlilik və tsiklik

Sual: Qərarların təsnifləşdirilməsinə neçə cür yanaşma mövcuddur (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 7

Sual: 2 – ci yanaşmaya görə qərarlar hansı əlamətlərinə əsasən təsnifləşdirilir (Çəki: 1)

- ☒ Subyekt-obyekt münasibətlərinə, məzmununa, formalarına və fəaliyyət müddətinə görə
- ☐ Subyekt-obyekt münasibətlərinə, məzmununa, təsir mexanizminə, formalarına və fəaliyyət müddətinə görə
- ☐ Məzmununa, formalarına və fəaliyyət müddətinə görə
- ☐ Subyekt-obyekt münasibətlərinə, məzmununa və fəaliyyət müddətinə görə
- ☐ Subyekt-obyekt münasibətlərinə, məzmununa, formalarına görə

Sual: 3 - cü yanaşmaya görə qərarlar hansı əlamətlərinə əsasən təsnifləşdirilir (Çəki: 1)

- ☒ Üçüncü yanaşmaya əsasən qəralar məkan və funksiyalarına görə təsnifləşdirilir
 - ☐ Üçüncü yanaşmaya əsasən qəralar məkan, zaman və funksiyalarına görə təsnifləşdirilir
 - ☐ Üçüncü yanaşmaya əsasən qəralar məkan, təsir mexanizmi və funksiyalarına görə təsnifləşdirilir
 - ☐ Üçüncü yanaşmaya əsasən qəralar məkan, subyekt, obyekt və funksiyalarına görə təsnifləşdirilir
 - ☐ Üçüncü yanaşmaya əsasən qəralar məkan, subyekt, obyekt, zaman və funksiyalarına görə təsnifləşdirilir
-

Sual: Hər bir idarəetmə qərarının konkret məqsədi olmalı və bu məqsəd qərar da aydın ifadə olunmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Məqsədaydınılığı
 - ☐ Operativlik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Elmi cəhətdən əsaslandırma
 - ☐ Səlahiyyətçilik
-

Sual: İstənilən idarəetmə qərarı onu qəbul edən rəhbərə verilən hüquqlar və səlahiyyətlər çərçivəsində olmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Səlahiyyətçilik
 - ☐ Operativlik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Elmi cəhətdən əsaslandırma
 - ☐ Məqsədaydınılığı
-

Sual: Qərar qəbul etməmişdən əvvəl idarəetmə obyektinin texniki, texnoloji, istehsal, iqtisadi, sosial, psixoloji tərəfləri və cəhətləri dəqiq öyrənilməli və nəzərə alınmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Komplekslik və sistemlilik
 - ☐ Operativlik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Elmi cəhətdən əsaslandırma
 - ☐ Məqsədaydınılığı
-

Sual: Qərar qəbul edilərkən firmanın fəaliyyət güstərdiyi dövlətin qanunları və hüquqi aktları nəzərə alınmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Hüquqi və qanuni müddəalara uyğun gəlmə
 - ☐ Komplekslik və sistemlilik
 - ☐ Operativlik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Elmi cəhətdən əsaslandırma
-

Sual: Qərarların optimal iqtisadi və sosial meyarlara uyğun gəlməsini hansı keyfiyyət tələbi nəzərdə tutur (Çəki: 1)

- ☒ Optimallıq
 - ☐ Hüquqi və qanuni müddəalara uyğun gəlmə
 - ☐ Komplekslik və sistemlilik
 - ☐ Vaxtın konkretliyi
 - ☐ Vaxtın konkretliyi
-

Sual: Qərarların məqsədyönlülüüyü, məqsədəçatma, yaxınlaşma qərarlarla məqsədin vəhdətliyin təmin edilməsi kimi şərtlər hansı keyfiyyət tələbində nəzərdə tutulur (Çəki: 1)

- ☒ Məqsədə uyğunluğu
- ☐ Optimallıq
- ☐ Optimallıq
- ☐ Komplekslik və sistemlilik
- ☐ Elmi cəhətdən əsaslandırma

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Subyektin obyektə təsirində konkret göstəricilərin, nəticələrin nəzərə alınması və idarəetmə qərarlarının məzmununun idarəetmə vəzifələri ilə əlaqələndirilməsi hansı keyfiyyət tələbində nəzərdə tutulur (Çəki: 1)

- ☒ Kəmiyyət və keyfiyyət müəyyənliyi
- ☐ Optimallıq
- ☐ Hüquqi və qanuni müddəalara uyğun gəlmə
- ☐ Komplekslik və sistemlilik
- ☐ Elmi cəhətdən əsaslandırma

Sual: İdarəetmə qərarları iqtisadi, idarəetmə və digər ictimai qanunların fəaliyyətini nəzərə almaqla konkret istehsal şəraitinin təhlili əsasında qəbul olunmalıdır. Bu, qərarın keyfiyyətinə qoyulan hansı tələbi ifadə edir (Çəki: 1)

- ☒ Elmi cəhətdən əsaslandırma
- ☐ Komplekslik və sistemlilik
- ☐ Operativlik
- ☐ Vaxtın konkretliyi
- ☐ Hüquqi və qanuni müddəalara uyğun gəlmə

Sual: Rəhbər işçilər qarşısında qərarların qəbulu zamanı hansı tələblər qoyulur 1) İnformasiyadan istifadə etməyi bacarmalı və bu sahədə müəyyən vərdişə malik olmalıdır; 2) Problemlərdən baş çıxarmalı və yaranmış vəziyyəti düzgün təhlil etməlidir; 3) Optimal təsərrüfatçılıq qərarların qəbul edilməsini və onların icra edilməsini təmin etməyi bacarmalıdır. (Çəki: 1)

- ☒ Bütün bəndlərdə göstərilənlər
- ☐ Yalnız 1-ci bənddə göstərilənlər
- ☐ Yalnız 2-ci bənddə göstərilənlər
- ☐ Yalnız 3-cü bənddə göstərilənlər
- ☐ 2-ci və 3-cü bənddə göstərilənlər

Sual: Hər bir idarəetmə qərarı neçə mərhələli prosedurdan ibarətdir (Çəki: 1)

- ☒ 8
- ☐ 9
- ☐ 10

- ☐ 12
 - ☐ 5
-

Sual: İdarəetmə qərarlarının keyfiyyəti neçə amildən asılıdır (Çəki: 1)

- ☒ 6
 - ☐ 9
 - ☐ 10
 - ☐ 12
 - ☐ 5
-

Sual: Entropiya göstəricisi necə müəyyən edilir (Çəki: 1)

- ☒ Problemin kəmiyyət nizamsızlığı ilə müəyyən edilir
 - ☐ İnvestisiya qoyuluşlarının risk səviyyəsi ilə müəyyən edilir
 - ☐ Keyfiyyət, xərc və müddət göstəriciləri üzrə müəyyən edilir
 - ☐ Adekvatlıq səviyyəsi və dərəcəsi ilə müəyyən edilir
 - ☐ Zaman müddətinə görə müəyyən edilir
-

Sual: İdarəetmə qərarlarının təşkilati effektivliyi nədir (Çəki: 1)

- ☒ təşkilati məqsədlərin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəticəsidir
 - ☐ təşkilati məqsədlərin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəticəsinin əksidir
 - ☐ təşkilatda nəticələrin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsidir
 - ☐ Son məqsəddir
 - ☐ Arzuolunmaz nəticədir
-

Sual: İdarəetmə qərarının sosial effektivliyi nədir (Çəki: 1)

- ☒ daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha çox sosial məqsədlərin əldə edilməsidir
 - ☐ daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha az sosial məqsədlərin əldə edilməsidir
 - ☐ təşkilatda nəticələrin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsidir
 - ☐ Son məqsəddir
 - ☐ Arzuolunmaz nəticədir
-

Sual: İdarəetmə qərarlarının texnoloji effektivliyi nədir (Çəki: 1)

- ☒ Bu sahəvi, milli və ya dünya istehsalının texnoloji səviyyəsinin əldə edilməsinin nəticəsidir
 - ☐ Daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha çox sosial məqsədlərin əldə edilməsidir
 - ☐ Təşkilati məqsədlərin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəticəsidir
 - ☐ Son məqsəddir
 - ☐ Arzuolunmaz nəticədir
-

Sual: İdarəetmə qərarlarının psixoloji effektivliyi nədir (Çəki: 1)

- ☒ Daha çoxlu sayda işçilər və əhali üçün qısa vaxt ərzində, daha az sayda işçilər və psixoloji xərclər vasitəsilə psixoloji məqsədlərə nail olunmasının nəticəsidir
- ☐ Bu sahəvi, milli və ya dünya istehsalının texnoloji səviyyəsinin əldə edilməsinin nəticəsidir
- ☐ Daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha çox sosial məqsədlərin əldə edilməsidir
- ☐ Təşkilati məqsədlərin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəticəsidir
- ☐ Son məqsəddir

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə qərarının hüquqi effektivliyi nədir (Çəki: 1)

- ☒ Təşkilatın və heyətin hüquqi məqsədlərinin daha qısa vaxt ərzində, az işçi ilə və aşağı maliyyə sərfi ilə əldə edilməsinin nəticəsidir
- ☐ Daha çoxlu sayda işçilər və əhali üçün qısa vaxt ərzində, daha az sayda işçilər və psixoloji xərclər vasitəsilə psixoloji məqsədlərə nail olunmasının nəticəsidir
- ☐ Bu sahəvi, milli və ya dünya istehsalının texnoloji səviyyəsinin əldə edilməsinin nəticəsidir
- ☐ Daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha çox sosial məqsədlərin əldə edilməsidir
- ☐ Təşkilati məqsədlərin daha az səylər, işçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəticəsidir

Sual: İdarəetmə qərarının ekoloji effektivliyi nədir (Çəki: 1)

- ☒ Təşkilatın və heyətin ekoloji məqsədlərinin daha qısa vaxt ərzində, az işçi və maliyyə xərcləri ilə əldə edilməsinin nəticəsidir
- ☐ Təşkilatın və heyətin hüquqi məqsədlərinin daha qısa vaxt ərzində, az işçi ilə və aşağı maliyyə sərfi ilə əldə edilməsinin nəticəsidir
- ☐ Daha çoxlu sayda işçilər və əhali üçün qısa vaxt ərzində, daha az sayda işçilər və psixoloji xərclər vasitəsilə psixoloji məqsədlərə nail olunmasının nəticəsidir
- ☐ Bu sahəvi, milli və ya dünya istehsalının texnoloji səviyyəsinin əldə edilməsinin nəticəsidir
- ☐ Daha qısa vaxt ərzində, daha az işçi və maliyyə xərcləri vasitəsilə daha çox sosial məqsədlərin əldə edilməsidir

Sual: İdarəetmə qərarlarının iqtisadi effektivliyi hansı düsturla müəyyən edilir (Çəki: 1)

- ☒ $E_i = (\text{məhsulun əlavə dəyəri} / \text{əlavə dəyərin yaradılmasına çəkilən xərclər}) \times 100\%$
- ☐ $E_i = \text{məhsulun əlavə dəyəri} / \text{əlavə dəyərin yaradılmasına çəkilən xərclər}$
- ☐ $E_i = (\text{məhsulun əlavə dəyəri} / \text{əlavə dəyərin yaradılmasına çəkilən xərclər}) / 100\%$
- ☐ $E_i = (\text{məhsulun əlavə dəyəri} \times \text{əlavə dəyərin yaradılmasına çəkilən xərclər}) \times 100\%$
- ☐ $E_i = (\text{məhsulun əlavə dəyəri} + \text{əlavə dəyərin yaradılmasına çəkilən xərclər}) \times 100\%$

Sual: İqtisadi effektivliyin hesablanması üçün əsasən neçə metoddan istifadə olunur (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 7

Sual: Təşkilatın effektiv fəaliyyətinin asılı olduğu amillər hansılardır (Çəki: 1)

- ☒ məqsədqoymanın keyfiyyəti; təşkilat üzvlərini məqsədlərə çatmağa həvəsləndirən motivasiyanın gücü və istiqaməti; seçilmiş strategiyaların qoyulmuş məqsədlərə uyğunluğu və adekvatlılığı; istehsala cəlb edilən resursların həcmi və keyfiyyəti

- ☐ məqsədqoymanın keyfiyyəti; təşkilat üzvlərini məqsədlərə çatmağa həvəsləndirən motivasiyanın gücü və istiqaməti; seçilmiş strategiyaların qoyulmuş məqsədlərə uyğunluğu və adekvatlılığı
 - ☐ təşkilat üzvlərini məqsədlərə çatmağa həvəsləndirən motivasiyanın gücü və istiqaməti; seçilmiş strategiyaların qoyulmuş məqsədlərə uyğunluğu və adekvatlılığı; istehsala cəlb edilən resursların həcmi və keyfiyyəti
 - ☐ məqsədqoymanın keyfiyyəti; seçilmiş strategiyaların qoyulmuş məqsədlərə uyğunluğu və adekvatlılığı; istehsala cəlb edilən resursların həcmi və keyfiyyəti
 - ☐ məqsədqoymanın keyfiyyəti
-

Sual: Rəhbərlərin istifadə etdiyi neçə təfəkkür üslubu vardır (Çəki: 1)

- ☒ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: Rəhbərlərin istifadə etdiyi sistemli üslubun əsas mahiyyəti nədir (Çəki: 1)

- ☒ Qərarların həlli metodunun müəyyən edilməsidir
 - ☐ Bu üslub problemin rəhbər tərəfindən şəxsən dərk edilməsinə, bu sahədəki qərarın şəxsi intuisiya əsasında verilməsinə və intuisiyaya uyğun həll metodlarının seçilməsinə yönəlmişdir
 - ☐ Burada ümumi problemin həlli deyil, onun ayrı – ayrı detallarının həlli metodları müəyyən olunur
 - ☐ Bu zaman problemin ayrı – ayrı tərkib hissələri arasında qarşılıqlı münasibətlərin qurulmasına diqqət yönəlir
 - ☐ Sistemli düşüncələrdir
-

Sual: Rəhbərlərin istifadə etdiyi intuitiv üslubun əsas mahiyyəti nədir (Çəki: 1)

- ☒ Bu üslub problemin rəhbər tərəfindən şəxsən dərk edilməsinə, bu sahədəki qərarın şəxsi intuisiya əsasında verilməsinə və intuisiyaya uyğun həll metodlarının seçilməsinə yönəlmişdir
 - ☐ Burada ümumi problemin həlli deyil, onun ayrı – ayrı detallarının həlli metodları müəyyən olunur
 - ☐ Bu zaman problemin ayrı – ayrı tərkib hissələri arasında qarşılıqlı münasibətlərin qurulmasına diqqət yönəlir
 - ☐ Qərarların həlli metodunun müəyyən edilməsidir
 - ☐ Sistemli düşüncələrdir
-

Sual: Rəhbərlərin istifadə etdiyi resentiv üslubun əsas mahiyyəti nədir (Çəki: 1)

- ☒ Burada ümumi problemin həlli deyil, onun ayrı – ayrı detallarının həlli metodları müəyyən olunur
 - ☐ Bu üslub problemin rəhbər tərəfindən şəxsən dərk edilməsinə, bu sahədəki qərarın şəxsi intuisiya əsasında verilməsinə və intuisiyaya uyğun həll metodlarının seçilməsinə yönəlmişdir
 - ☐ Bu zaman problemin ayrı – ayrı tərkib hissələri arasında qarşılıqlı münasibətlərin qurulmasına diqqət yönəlir
 - ☐ Qərarların həlli metodunun müəyyən edilməsidir
 - ☐ Sistemli düşüncələrdir
-

Sual: Rəhbərlərin istifadə etdiyi perseptiv üslubun əsas mahiyyəti nədir (Çəki: 1)

- ☒ Bu zaman problemin ayrı – ayrı tərkib hissələri arasında qarşılıqlı münasibətlərin qurulmasına diqqət yönəlir

- ☐ Bu üslub problemin rəhbər tərəfindən şəxsən dərk edilməsinə, bu sahədəki qərarın şəxsi intuisiya əsasında verilməsinə və intuisiyaya uyğun həll metodlarının seçilməsinə yönəlmişdir
- ☐ Burada ümumi problemin həlli deyil, onun ayrı – ayrı detallarının həlli metodları müəyyən olunur
- ☐ Qərarların həlli metodunun müəyyən edilməsidir
- ☐ Sistemli düşüncələrdir

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Psixoloji baxımdan idarəetmə qərarlarının neçə əsas tipi mövcuddur (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 7

Sual: Aşağıdakı bəndlərin hansında idarəetmə qərarlarının psixoloji baxımından növləri düzgün göstərilmişdir Konseptual plan qərarları. İstehsalın funksiyalaşdırılmasının texniki – texnoloji tərəfi ilə əlaqədar olan qərarlar. İnsan amili ilə əlaqədar olan qərarlar. Cari dövr üçün vacib olan qərarlar (Çəki: 1)

- ☒ İlk 3 bənddə verilənlər
- ☐ Bütün bəndlərdə göstərilənlər
- ☐ İlk 2 bənddə verilənlər
- ☐ Son 2 bənddə verilənlər
- ☐ 1 və 4 bənddə verilənlər

Sual: Yerinə yetirilməsinin vacibliyinə görə qərarlar neçə qrupa bölünür (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 7

Sual: Aşağıdakı bəndlərin hansında idarəetmə qərarlarının yerinə yetirilməsinin vacibliyinə görə növləri düzgün göstərilmişdir Yerinə yetirilməsi mütləq vacib olan qərarlar Müstəsna hallarda yerinə yetirilməməsi mümkün olan qərarlar Yerinə yetirilməsindən tam imtina etməyin mümkün olduğu qərarlar (Çəki: 1)

- ☒ Bütün bəndlərdə göstərilənlər
 - ☐ İlk 2 bənddə verilənlər
 - ☐ Son 2 bənddə verilənlər
 - ☐ 1 və 3 bənddə verilənlər
 - ☐ Heç biri
-

Sual: İdarəetmə fəaliyyətində neçə cür çətinliklərə rast olunur (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Aşağıdakı bəndlərdən hansında idarəetmə fəaliyyətində rast olunan çətinliklər düzgün göstərilib? 1. Rəhbərin səlahiyyətlərindən kənarda olan çətinliklər. 2. İstehsalın özünün obyektiv şəraiti ilə əlaqədar olan çətinliklər. 3. Ətraf mühitdən asılı olan çətinliklər. (Çəki: 1)

- ☒ İlk 2 bənddə verilənlər
 - ☐ Bütün bəndlərdə göstərilənlər
 - ☐ Son 2 bənddə verilənlər
 - ☐ 1 və 3 bənddə verilənlər
 - ☐ Heç biri
-

Sual: Rəhbərlərin neçə tipləri mövcuddur (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 7
 - ☐ 8
-

Sual: Qərar nədir (Çəki: 1)

- ☐ Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsidir
 - ☐ Qərar-insan əqlinin məhsuludur
 - ☐ heç biri
 - ☒ Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, onu hər hansı bir nəticəyə və ya tələb edilən fəaliyyətə çıxarır
 - ☐ Qərar-insanı hər hansı bir nəticəyə gətirib çıxarır
-

Sual: İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır (Çəki: 1)

- ☐ Məqsəd, Vəzifə, Peşəkarlıq
 - ☒ Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq
 - ☐ Məqsəd, Məsuliyyət, Peşəkarlıq
 - ☐ Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü
 - ☐ heç biri
-

Sual: İdarəetmə qərarlarının əsas növləri hansılardır (Çəki: 1)

- ☐ İntuitiv, inert və insayt
 - ☐ İnert, ordinar və mülahizələrə əsaslanan
 - ☐ İntuitiv, inert, insayt və ordinar
 - ☒ İntuitiv, insayt və mülahizələrə əsaslanan
 - ☐ heç biri
-

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	10
Maksimal faiz	10

Sual: İntuitiv qərarlar nədir (Çəki: 1)

- ☒ İntuisiya əsasında qəbul edilən qərardır
- ☐ Məntiqi təfəkkür nəticəsində qəbul edilən seçimdir
- ☐ İnsan aqlının məhsuludur
- ☐ Həyat təcrübəsi nəticəsində qəbul edilən qərardır
- ☐ heç biri

Sual: İnsayt qərarlar nədir (Çəki: 1)

- ☐ İri şirkətlərdə qəbul edilən qərardır
- ☐ Kompüter şirkətlərində qəbul edilən qərardır
- ☒ Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
- ☐ Saytlarla bağlı qərardır
- ☐ heç biri

Sual: Tarazlaşmış qərarlar nədir (Çəki: 1)

- ☒ Bu qərarları öz fəaliyyətinə, irəli sürülən məlahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlər qəbul edirlər və onlar bu zaman formalaşmış ilkin ideyaya malik olurlar
- ☐ Tarazlaşmış qərarlar kifayət qədər əsaslandırılmır
- ☐ Belə qərarlar ehtiyatlı axtarışın nəticəsidir
- ☐ Belə qərarlarda orijinalıq, yenilik olmur
- ☐ heç biri

Sual: İmpulsiv qərarlar nədir (Çəki: 1)

- ☐ Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
- ☒ Belə qərarların müəllifləri çoxlu sayda ideyalar yaradırlar, lakin onları yoxlaya bilmirlər. Buna görə də belə qərarlar çox vaxt tap reallaşmır
- ☐ Belə qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilir və tam reallaşdırılır
- ☐ Belə qərarlar keçmiş təcrübəyə əsaslanır
- ☐ heç biri

Sual: İnert qərarlar nədir (Çəki: 1)

- ☐ Rəhbərin şəxsi seçimidir
- ☐ İntuisiya əsasında qəbul edilən qərarlardır
- ☒ Ehtiyatlı axtarışın nəticəsidir
- ☐ Qısa müddətdə qəbul edilən qərarlardır
- ☐ heç biri

Sual: Rasional qərarlar nədir (Çəki: 1)

- ☐ Keçmiş təcrübəyə əsaslanır
- ☐ Risk şəraitində qəbul edilən qərarlardır
- ☒ Belə qərarlar keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proses vasitəsi ilə əsaslandırılır
- ☐ Ehtiyatlı axtarışın nəticəsidir
- ☐ heç biri

Sual: Qərarların qəbulu baxımından idarəetmə prosesi hansı mərhələlərə ayrılır (Çəki: 1)

- ☐ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi və reallaşdırılması
- ☐ 1 Qərarların işlənilib hazırlanması və qəbul edilməsi 2 Qərarların reallaşdırılması və ona nəzarət
- ☐ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi 3 Qərarların icrasına rəhbərlik 4 Qərarların icrasına nəzarət
- ☒ 1 Qərarların işlənilib hazırlanması 2 Qərarların qəbul edilməsi 3 Qərarların icrasına rəhbərlik və ona nəzarət
- ☐ hər bir halda

Sual: Qərarları zaman müddətinə görə təsnifləşdirərkən hansı növləri yaranır (Çəki: 1)

- ☐ Uzun müddətli və qısa müddətli
- ☐ Uzun müddətli, orta müddətli və qısa müddətli
- ☐ Uzun müddətli orta müddətli və birdəfəlik
- ☒ Uzun müddətli, orta müddətli, qısa müddətli və birdəfəlik
- ☐ heç biri

Sual: Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarların hansı növləri vardır (Çəki: 1)

- ☒ Ordinar, asinergetik və sinergetik
- ☐ Ordinar, inert və sinergetik
- ☐ Ginergetik, bisinergetik və asinergetik
- ☐ Ordinar, rəşional və sinergetik
- ☐ heç biri

Sual: Ordinar qərarlar nədir (Çəki: 1)

- ☐ Kollektivin birgə qəbul etdiyi qərardır
- ☒ Nəticə vahidinə sərf edilən resursların səmərəliliyinin normalara uyğun saxlayan qərardır
- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini aşağı salır
- ☐ heç biri

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Sinergetik qərarlar nədir (Çəki: 1)

- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
- ☒ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
- ☐ Sistemin effektivliyini aşağı salır
- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin azaldır
- ☐ heç biri

Sual: Asinergetik qərarlar nədir (Çəki: 1)

- ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
 - ☐ Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - ☒ Əməliyyatların və sistemin effektivliyini aşağı salır
 - ☐ Risk şəraitində qəbul edilən qərardır
 - ☐ Böhran vaxtı qəbul edilən qərardır
-

Sual: İdarəetmə qərarlarını keyfiyyət xüsusiyyətləri hansılardır (Çəki: 1)

- ☐ Elmi cəhətdən əsaslılıq, vəhdətlik, qısalıq, məqsəd aydınlığı, operativlik
 - ☐ Operativlik, vaxtın konkretliyi, qısalıq, məqsəd aydınlığı, səlahiyyətçilik, vəhdətlik, məsuliyyətçilik
 - ☒ Elmi cəhətdən əsaslılıq, vəhdətlik, səlahiyyətçilik, məqsəd aydınlığı, qısalıq, vaxtın konkretliyi, operativlik
 - ☐ Məqsəd aydınlığı, qısalıq, vaxtın konkretliyi, opeativlik
 - ☐ heç biri
-

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanması, qəbul edilməsi və reallaşdırılması prosesi nəzə mərhələdən ibarətdir (Çəki: 1)

- ☐ 10
 - ☒ 11
 - ☐ 12
 - ☐ 9
 - ☐ 8
-

Sual: İdarəetmə qərarlarının işlənilib hazırlanması mərhələləri hansılardır (Çəki: 1)

- ☐ 1 Problem situasiyasının aşkara çıxarılması və təhlili 2 Məqsədlərin formalaşması 3 Alternativlərin eksperimental qaydada yoxlanması 4 Vahid qərarın seçilməsi 5 Qərarım yerinə yetirilməsi
 - ☒ 1 Problem situasiyasının aşkara çıxarılması və təhlili 2 Məqsədlərin formalaşması 3 Alternativlərin tam siyahısının aşkar edilməsi 4 Mümkün olan alternativin seçilməsi 5 Yaxşı alternativin ilkin seçilməsi
 - ☐ 1 Məqsədlərin formalaşması 2 Alternativlərin tam siyahısının aşkar edilməsi 3 Yaxşı alternativin ilkin seçilməsi
 - ☐ 1 Problem situasiyasının aşkara çıxarılması və təhlili 2 Məqsədlərin formalaşması 3 Alternativlərin tam siyahısının aşkar edilməsi 4 Mümkün olan alternativin seçilməsi
 - ☐ 1 Alternativlərin eksperimental qaydada yoxlanması 2 Vahid qərarın seçilməsi 3 Qərarım yerinə yetirilməsi
-

Sual: Qərarların qəbul edilməsi mərhələləri hansılardır (Çəki: 1)

- ☐ 1 Qərar qəbul edən şəxslər tərəfindən alternativinin ilkin qiymətləndirilməsi 2 Vahid qərarın seçilməsi 3 Qərarın yerinə yetirilməsi
 - ☐ 1 Alternativin eksperimental qaydada yoxlanması 2 Qərarın yerinə yetirilməsi üzrə işlərin təmin edilməsi 3 Qərarın yerinə yetirilməsi
 - ☒ 1 Qərar qəbul edən şəxslər tərəfindən alternativinin ilkin qiymətləndirilməsi 2 Alternativin eksperimental qaydada yoxlanması 3 Vahid qərarın seçilməsi
 - ☐ 1 Qərar qəbul edən şəxslər tərəfindən alternativinin ilkin qiymətləndirilməsi 2 Vahid qərarın seçilməsi
 - ☐ 1 Vahid qərarın seçilməsi 2 Qərarın yerinə yetirilməsi
-

Sual: Qərarın reallaşdırılması mərhələləri hansılardır (Çəki: 1)

- ☒ 1 Qəbul edilmiş qərarın mərhələ, müddət və icraçılarının müəyyən edilməsi 2 Qərarın yerinə yetirilməsi üzrə işlərin təmin edilməsi 3 Qərarın yerinə yetirilməsi

- ☐ 1 Məqsədlərin formalaşması 2 Vahid qərarın seçilməsi 3 Qərarın yerinə yetirilməsi
- ☐ 1 Vahid qərarın seçilməsi 2 Qərarın yerinə yetirilməsi üzrə işlərin təmin edilməsi 3 Qərarın yerinə yetirilməsi
- ☐ 1 Qərarın yerinə yetirilməsi üzrə işlərin təmin edilməsi 2 Qərarın yerinə yetirilməsi
- ☐ 1 Məqsədlərin formalaşması 2 Vahid qərarın seçilməsi

Sual: Barişdırıcı qərarlar necə izah olunur (Çəki: 1)

- ☐ Rəhbərin şəxsi seçimidir
- ☐ İşçilərdən müsbət əhval-ruhiyyə yaradan qərarlardır
- ☒ Münaqişəli tərəflər arasında kompromis variantın tapılmasıdır
- ☐ İşçilərin stimullaşdırılması ilə bağlı qərarlardır
- ☐ İşçilərin motivasiya ilə bağlı qərarlardır

Sual: Şenkonun fikrinə görə model nədir (Çəki: 1)

- ☐ Model - obyekt, ideya haqqında təsəvvürün yaradılmasıdır
- ☐ Model - obyektin, sistemin və ya ideyanın, tamın tamamilə eyni formada təsvir edilməsidir
- ☐ Model - modelləşdirmənin son nəticəsidir
- ☒ Model - obyektin, sistemin və ya ideyanın, tamın özündən bir qədər fərqlənən formada təsvir edilməsidir
- ☐ heç biri

Sual: Qərarın qəbulunda oyunlar nəzəriyyəsi modeli necə başa düşülür (Çəki: 1)

- ☒ Qəbul edilən qərarın rəqiblərə təsirinin qiymətləndirilməsinin modelləşdirilməsi metodudur
- ☐ Xidmət kanallarının optimal sayının müəyyən etmək üçün istifadə olunan metoddur
- ☐ Anbarlarda hazır məhsul kütləsinin müəyyən etmək üçün istifadə olunur
- ☐ Rəqabət aparan firmalarda defisit resursların bölüşdürülməsinin optimal üsulunun müəyyən edən metoddur
- ☐ heç biri

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərarların modelləşdirilməsində növbələr nəzəriyyəsi modeli nə üçün istifadə olunur (Çəki: 1)

- ☐ Defisit resursların bölüşdürülməsinin optimal üsulunu müəyyən etmək üçün istifadə olunur
- ☒ Tələbata dair xidmət kanallarının optimal sayını müəyyən etmək üçün istifadə olunur
- ☐ Anbarlarda hazır məhsulun kütləsinin müəyyən etmək üçün istifadə olunur
- ☐ Tədqiq olunan obyektin analoquunu əks etdirir
- ☐ heç biri

Sual: Ehtiyatların idarə edilməsi modeli nə üçün istifadə olunur (Çəki: 1)

- ☐ Tələbata dair xidmət kanallarının optimal sayını müəyyən etmək üçün istifadə olunur
- ☐ Tədqiq olunan obyektin analoquunu əks etdirir

- ☒ Anbarlarda hazır məhsul kütləsinin müəyyən etmək üçün istifadə olunur
 - ☐ Defisit resursların bölüşdürülməsinin optimal üsulunu müəyyən etmək üçün istifadə olunur
 - ☐ heç biri
-

Sual: Xətti proqramlaşdırma modeli nə üçün tətbiq olunur (Çəki: 1)

- ☐ Obyektin və ya sistemin təsvirini yaratmaq üçün tətbiq olunur
 - ☐ Obyektin və ya sistemin xarakteristikalarının riyazi simvollarla təsvir etmək üçün tətbiq olunur
 - ☒ Defisit resursların bölüşdürülməsinin optimal üsulunu müəyyən etmək üçün istifadə olunur
 - ☐ Tədqiq olunan obyektin analoquunu əks etdirir
 - ☐ heç biri
-

Sual: Fiziki model nədir (Çəki: 1)

- ☐ İqtisadi problemlərin həlli modelidir
 - ☐ Anbarlarda hazır məhsul kütləsinin müəyyən etmə modelidir
 - ☒ Obyektin və ya sistemin bir qədər fərqli təsvirini yaradılmasıdır
 - ☐ Fiziki qanunların müəssisənin işinə tətbiq edilməsi modelidir
 - ☐ Siyasi problemlərin həlli modelidir
-

Sual: Qərarların reallaşdırılmasında analoqlu model nə üçün istifadə olunur (Çəki: 1)

- ☒ Tədqiq olunan obyektin analoquunu əks etdirmək üçün
 - ☐ Müəssisənin analoji digər məəssisə ilə fərqli təhlilinin aparılması üçün
 - ☐ Müəssisənin fəaliyyətinin nisbi rentobelliynin qiymətləndirmək üçün
 - ☐ İqtisadi problemlərin həlli üçün
 - ☐ Sosial problemlərin həlli üçün
-

Sual: Modelin qurulması hansı mərhələlərdən ibarətdir (Çəki: 1)

- ☐ 1 Məsələnin qoyuluşu 2 Modelin qurulması 3 Modelin doğruluğunun yoxlanılması 4 Modelin tətbiq edilməsi
 - ☐ 1 Modelin qurulması 2 Modelin doğruluğunun yoxlanılması 3 Modelin tətbiq edilməsi
 - ☐ 1 Modelin qurulması 2 Modelin tətbiq edilməsi 3 Modelin təzələnməsi
 - ☒ 1 Məsələnin qoyuluşu 2 Modelin qurulması 3 Modelin doğruluğunun yoxlanılması 4 Modelin tətbiq edilməsi 5 Modelin təzələnməsi
 - ☐ 1 Məqsədin qoyuluşu 2 Modelin qurulması
-

Sual: İdarəetmə qərarları qərar qəbul edən şəxslərin (təşkilat rəhbərlərinin, menecerlərinin və belə səlahiyyəti olan digər şəxslərin) yerinə yetirdikləri digər işlərdən fərqli olaraq ... xarakter daşıyır (Çəki: 1)

- ☒ yaradıcı
 - ☐ məntiqi
 - ☐ strateji
 - ☐ epizodik
 - ☐ daimi
-

Sual: İdarəetmə qərarlarının qəbulunda rəhbərlərin hansı fəaliyyəti düzgün qeyd edilmir (Çəki: 1)

- ☒ istehsal-təsərrüfat fəaliyyətidir
- ☐ məntiqi-təfəkkür fəaliyyətidir
- ☐ emosional-psixoloji aktdır
- ☐ idarəetmə prosedurasıdır

Sual: İnformasiyanın işlənməsi metodlarına görə idarəetmə qərarlarının neçə növü vardır (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: İqtisadi-riyazi metodlardan və müasir kompüter texnologiyasından istifadə edilməklə qəbul edilən qərarlar necə adlanır (Çəki: 1)

- ☒ alqoritmik
 - ☐ kibernetik
 - ☐ evristik
 - ☐ innovativ
 - ☐ avtomatlaşdırılmış
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müəyyən edilmişdir ki, səmərəli qərarlar qəbul etmək üçün alqoritmik qərarlar kifayət deyildir. Bununla bərabər qərar qəbul edən şəxslərin məntiqi-təfəkkür fəaliyyətinin öyrənilməsi də zəruridir. Bununla hansı bilik sahəsi məşğul olur (Çəki: 1)

- ☒ evristika
 - ☐ məntiq
 - ☐ sosiologiya
 - ☐ psixologiya
 - ☐ kibernetika
-

Sual: Proqnozlaşdırıcı xüsusiyyətlərinə görə idarəetmə qərarlarının neçə növü var (Çəki: 1)

- ☒ 3
 - ☐ 6
 - ☐ 7
 - ☐ 9
 - ☐ 10
-

Sual: İdarəetmə təcrübəsində ən sadə, lakin çox az hallarda rast gəlinən qərar növlü aşağıdakı variantlardan hansında doğru verilmişdir (Çəki: 1)

- ☒ nəticələri əvvəlcədən yaxşı məlum olan qərarlar
- ☐ nəticələri nəzərdə tutula bilən qərarlar
- ☐ nəticələri əvvəlcədən məlum olmayan qərarlar
- ☐ nəticələri proqnozlaşdırılan qərarlar

☐ strateji qərarlar

Sual: Qəbul edilməsi üçün müəyyən məntiqi-təfəkkür əməliyyatlarının yerinə yetirilməsi, hesablamalar, eksperimentlər, təhlillər aparılması və digər bu kimi işlərin yerinə yetirilməsi ilə əlaqədar olan qərarlar necə adlanır (Çəki: 1)

- ☒ nəticələri nəzərdə tutula bilən qərarlar
 - ☐ nəticələri nəzərdə tutula bilməyən qərarlar
 - ☐ mülahizələrə əsaslanan qərarlar
 - ☐ proqnozlaşdırılan qərarlar
 - ☐ strateji qərarlar
-

Sual: Aşağıdakı variantların hansında idarəetmə sistemində görə verilən qərarlar düzgün təsvir olunmuşdur (Çəki: 1)

- ☒ idarəedən və idarə olunan sistem
 - ☐ idarəedən və idarə olunmayan sistem
 - ☐ idarəedən və öz-özünə formalaşan sistem
 - ☐ idarə olunan və idarə olunmayan sistem
 - ☐ heç birində
-

Sual: Normativ qərarları hansı orqan qəbul edir (Çəki: 1)

- ☒ Nazirlər kabineti
 - ☐ ölkə prezidenti
 - ☐ parlament
 - ☐ iqtisadi inkişaf nazirliyi
 - ☐ yerli icarə hakimiyyəti orqanları
-

Sual: Qanunverici qərarları hansı orqan tərəfindən qəbul edilir (Çəki: 1)

- ☒ Parlament
 - ☐ Baş nazir
 - ☐ Prezident
 - ☐ Parlament və Prezident
 - ☐ Prezident və Baş nazir
-

Sual: İdarəetmə funksiyalarına görə qərarların neçə növü vardır (Çəki: 1)

- ☒ 4
 - ☐ 6
 - ☐ 8
 - ☐ 9
 - ☐ 10
-

Sual: Aşağıdakı variantların hansında idarəetmə funksiyalarına görə verilən qərar düzgün qeyd edilməmişdir (Çəki: 1)

- ☒ istehsal
 - ☐ planlaşdırma
 - ☐ təşkilat
 - ☐ motivasiya
 - ☐ nəzarət
-

Sual: İdarəetmə qərarlarının qəbulunda neçə modeldən istifadə edilir (Çəki: 1)

- ☒ 8
- ☐ 6
- ☐ 10
- ☐ 7
- ☐ 9

Sual: Aşağıdakı variantların hansında qərar qəbulu modelləri düzgün verilmir (Çəki: 1)

- ☒ proqramlaşdırma və proqnozlaşdırma
- ☐ oyunlar nəzəriyyəsi və növbələr nəzəriyyəsi
- ☐ ehtiyatların idarə edilməsi və xətti proqramlaşdırma
- ☐ iqtisadi təhlil və fiziki
- ☐ analoji və riyazi

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İşı tamamlamaq üçün yerinə yetirilməsi zəruri olan hərəkətləri detallarına qədər təsvir edən sistem necə adlanır (Çəki: 1)

- ☒ Prosedura
- ☐ Missiya
- ☐ Strategiya
- ☐ Qabaqcadan görmə
- ☐ Kommunikasiya

Sual: Təşkilatın öz gücünün son nəticəyə istiqamətləndirilməsi necə adlanır (Çəki: 1)

- ☒ Məqsəd
- ☐ Missiya
- ☐ Strategiya
- ☐ Qabaqcadan görmə
- ☐ Taktika

Sual: SWOT təhlilin daxili elementləri hansı variantda düzgün verilib (Çəki: 1)

- ☒ Üstünlüklər və nöqsanlar
- ☐ İmkanlar və təhlükələr
- ☐ İmkanlar və üstünlüklər
- ☐ İmkanlar və nöqsanlar
- ☐ Təhlükələr və nöqsanlar

Sual: SWOT təhlil dedikdə nə qədər başa düşülür (Çəki: 1)

- ☒ Təşkilat və onun əhatə mühiti təhlil etmək aləti
- ☐ Xarici təhlil
- ☐ Daxili təhlil
- ☐ İqtisadi təhlil

Sual: SWOT təhlilin xarici elementləri hansı variantda düzgün verilmişdir (Çəki: 1)

- ☐ Üstünlüklər və nöqsanlar
 - ☒ İmkanlar və təhlükələr
 - ☐ İmkanlar və üstünlüklər
 - ☐ İmkanlar və nöqsanlar
 - ☐ təhlükələr və nöqsanlar
-

Sual: SWOT təhlildə strateji alyansların yaranmasına (meydana çıxmasına) necə baxılır (Çəki: 1)

- ☐ Üstünlük
 - ☒ İmkanlar
 - ☐ İmkanlar və üstünlüklər
 - ☐ Nöqsanlar
 - ☐ Təhlükə
-

Sual: SWOT təhlil zamanı təşkilatda marketinq üzrə ekspertin olmamasına necə baxılır (Çəki: 1)

- ☐ Üstünlüklər
 - ☐ İmkan
 - ☐ İmkan və üstünlüklər
 - ☒ Nöqsan
 - ☐ Təhlükə
-

Sual: SWOT təhlildə rəqib tərəfindən yeni innovasiyalı məhsul yaradılmasına necə baxılır (Çəki: 1)

- ☐ Üstünlük
 - ☐ İmkan
 - ☐ İmkan və üstünlük
 - ☐ Nöqsan
 - ☒ Təhlükə
-

Sual: SWOT təhlildə yerli özünüidarəetmə orqanının sizin kompəriya üçün razılıq verməməsinə necə baxılır (Çəki: 1)

- ☐ Üstünlük
 - ☐ İmkan
 - ☐ İmkan və üstünlük
 - ☐ Nöqsan
 - ☒ Təhlükə
-

Sual: SWOT təhlildə sizin kompaniyanın zəif imicinə necə baxılır (Çəki: 1)

- ☐ Üstünlük
 - ☐ İmkan
 - ☐ İmkan və üstünlük
 - ☒ Nöqsan
 - ☐ Təhlükə
-

Sual: SWOT təhlildə sizin kompaniyanın yeni innovasiyalı məhsul yaratmasına necə baxılır (Çəki: 1)

- ☒ Üstünlük
 - ☐ İmkan
 - ☐ İmkan və üstünlük
 - ☐ Nöqsan
 - ☐ Təhlükə
-

Sual: Məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi kriteriyaları üzrə iqtisadi effektivliyin hesablanması və istehsal tapşırıqlarının optimallaşdırılmasına kompleks yanaşmanın tətbiq edilməsi nəyin mühüm vəzifəsidir (Çəki: 1)

- ☒ Təhlilin
 - ☐ Prinsipin
 - ☐ Planın
 - ☐ Proqnozun
 - ☐ Missiyanın
-

Sual: Gələcək konkret şəraitdə obyektin mümkün vəziyyəti və onun mövcudluğunun alternativ yolları və müddəti haqqındakı elmi cəhətdən əsaslandırılmış mülahizə necə adlanır (Çəki: 1)

- ☐ Plan
 - ☒ Proqnoz
 - ☐ Görmək
 - ☐ Missiya
 - ☐ Prinsip
-

Sual: Sahənin regionun bütövlükdə ölkədə hazırlanan məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi və keyfiyyət göstəricilərinin inkişaf tendensiyaalarının elmi cəhətdən əsaslandırılmış variantlarının hesablanması necə adlanır (Çəki: 1)

- ☒ İdarəetmə qərarlarının proqnozlaşdırılmasının məqsədləri
 - ☐ İdarəetmə qərarlarına nəzarətin məqsədi
 - ☐ İdarəetmə qərarlarının icrasının məqsədi
 - ☐ İdarəetmə qərarları strategiyasının məqsədi
 - ☐ İdarəetmə qərarlarının reallaşdırılmasının məqsədi
-

Sual: Elmi – texniki proqnozlaşdırmanın hansı prinsipi proqnozlaşdırılan obyekt və ya proqnoz fonu haqqında yeni məlumatların daxil olması dərəcəsi üzrə proqnozun dəqiqləşdirilməsini tələb edir (Çəki: 1)

- ☒ Fasiləsizlik
 - ☐ Adekvatlıq
 - ☐ Optimalıq
 - ☐ Sistemlilik
 - ☐ Proqnoz
-

Sual: Elmi – texniki proqnozlaşdırmanın hansı prinsipi obyektin inkişafının qarşılıqlı əlaqələrini və sabit tendensiyaalarını, həmçinin tam və dəqiq imitasiya ilə nəzəri analoq yaradılmasını xarakterizə edir (Çəki: 1)

- ☐ Fasiləsizlik
 - ☒ Adekvatlıq
 - ☐ Optimalıq
 - ☐ Sistemlilik
 - ☐ Proqnoz
-

Sual: Elmi – texniki proqnozlaşdırmanın hansı prinsipi sosial nəticələri nəzərə almaqla faydalı effektivliyi nail olmaq kriteriyası üzrə çoxlu mümkün varianlardan daha yaxşısını işləyib hazırlamağı nəzərdə tutur (Çəki: 1)

- ☐ Fasiləsizlik
 - ☐ Adekvatlıq
 - ☒ Optimallaşdırma
 - ☐ Sistemlilik
 - ☐ Proqnoz
-

Sual: Elmi – texniki proqnozlaşdırmanın hansı prinsipi obyektin və proqnozlaşdırma fonun inkişafının qarşılıqlı əlaqəsini və təbəçiliyini tələb edir (Çəki: 1)

- ☐ Fasiləsizlik
 - ☐ Adekvatlıq
 - ☐ Optimalıq
 - ☒ Sistemlilik
 - ☐ Proqnoz
-

Sual: Aşağıdakılardan hansı proqnozlaşdırma metoduna aid deyil (Çəki: 1)

- ☐ Ekstropolyasiya
 - ☐ Parametrik
 - ☐ Ekspert
 - ☐ Modellaşdırma
 - ☒ Sistemlilik
-

Sual: Metoddan hansının istehsalçı və istehsalçıda gələcək obyektin məlum parametrləri və istehsalın təşkilatı –texniki səviyyəsinə göstəricilərini ilkin işləmə mərhələsində tətbiq etmək məqsəduyğundur (Çəki: 1)

- ☒ Ektropolyasiya
 - ☐ Parametrik
 - ☐ Ekspert
 - ☐ Modelləşdirmə
 - ☐ Sistemlilik
-

